



Siyasi münasibətlərin mükəmməl səviyyəsi



◆ Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri

Zayed Beynəlxalq Aeroportunda qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şəərəfə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər.

Sosial islahatların əsas hədəfi: əhəlinin rifahının yüksəldilməsi

Dövlətin sosial siyasəti xüsusi proqramların icrasına, əhəlinin həyat və maddi gəlir səviyyəsinin dəstəyinə, məşğulluğun təminatına yönəlməli tədbirlər sistemidir. Sosial siyasət respublikanın fəaliyyətinin müxtəlif spektrlərini, o cümlədən təhsil, səhiyyə, məşğulluq, sosial-əmək münasibətlərini əhatə edir.



Orta aylıq pensiya 2,4, müavinət və təqaüd ödənişləri isə 5 dəfəyə qədər artıb. Qısa müddətə qazanılmış bu nailiyyət Azərbaycanda dövlətin əhəlinin sosial rifahına nail olunması üçün həyata keçirdiyi islahatların real nəticələridir.

Pensiya və müavinətlərin, əməkhaqlarının dinamik yüksəlişi ölkənin gəlirlərinin artımı və dövlət büdcəsinin böyüməsinin nəticəsidir. Azərbaycan dövlətinin sosialyönümlüliyünü təsdiqləyən ən mühüm göstərici ondan ibarətdir ki, bu tendensiya müstəqillik illərində yaşanan obyektiv sıxıntılar və mövcud ehtiyaclarla rəğmən, hər il davam edib. Əhəlinin sosial təminatına belə münasibət onu əks etdirir ki, sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq, dövlətin əhəliyə qayğısı öz prioritetliyi itirməyib.

2018-2024-cü illərdə minimum pensiya 2,5,

Yeni ilin ilk köçü

Daha 165 cəbrayılı doğma yurduna qovuşdu

Böyük qayıdış proqramına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmiş ərazilərə köçürüləcək. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. İndiyədək 2653 ailə - 10397 nəfər ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağal kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 326 ailə (1334 nəfər) Cəbrayıl şəhərində, 48 ailə (271 nəfər) Xocalı rayonunun Ballica kəndində məskunlaşıb.

Ən qürurverici hal isə odur ki, Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən layihələr Azərbaycanın öz gücü hesabına gerçəkləşdirilir. Bu ərazilərdə yeni infrastruktur qurulur, yollar salınır, 60 kilometrədən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir, kommunikasiya sistemləri yaradılır, hava limanları tikilir. Bu işlər 2025-ci ildə də davam edəcək.



ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLASI

Müstəqil Ermənistanın (əslində, Ermənistan heç zaman müstəqil fəaliyyət göstərməyib, vassal və forpost dövlət olub) ilk prezidenti Levon Ter-Petrosyan hakimiyyətdən devrildikdən sonra daim özünü ağıllı, rasionalist və sülhpərvər kimi qələmə verməyə çalışdı.

Lakin onun hadisələrlə bağlı 1993-cü ilin 23 iyulunda "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündəki çıxışının videoyazısının bu günlərdə sosial şəbəkələrdə yayımlanması iç üzünü olduğu kimi göstərdi.

O da Qarabağ xuntasından Ermənistan prezidentliyinə gəlmiş Koçaryan və Sarkisyan kimi eyni bezin qurağıymış.

Ermənilərin əsl niyyətlərinin və əməllərinin mahiyyətindən xəbər verən həmin çıxışın mühüm məqamlarını bir daha diqqətə cəlb edirik: "1988-ci ilə qədər Ermənistanında 170 min azərbaycanlı var idi. Təsvir edin ki, indi onlar Ermənistanındadır. Əgər onlar Ermənistanında olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümmətimilli hərəkatı və onun hərbi qanadı, özünümüdəfiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən digər torpaqlar ermənilərin əlindədir".

Dünya erməniliyinin pulları hesabına kor gözlərin görmədiyini, kar qulaqların eşitmədiyini bu video necə də gözəl əks etdirir!

Ermənistanın birinci faşist prezidenti Ter-Petrosyan: "Bu problem həll edildi, göydən hədiyyə kimi düşmədi" - deyərək hansı "problem"i nəzərdə tuturdu?

* Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə aparmasını!

* Azərbaycanlıların dədə-baba torpaqlarından zorla qovulmasını!

* Demografiyanın süni şəkildə dəyişdirilməsi sayəsində sözügedən ərazilərdə erməni millətinin çoxluğunun təmin edilməsini!

Sonrakı cümlədə isə: "Bunu biz etdik, milli hərəkat etdi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdəfiə batalyonları, bizim "Yerkrapa" dəstəsi" - deyərək isə baş verənləri dəqiqləşdirir.

Soyqırımların, dinc əhəliyə qarşı qəddarlıqların, insanların məhkəməsiz, təqsirsiz öldürülərək kütləvi məzarlıqlarda gizlədilmələrinin təşkilatçıları və icraçıları göstərilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ədalətsiz gedişini dəyişdi!

"Dəmir yumruq" "Qarabağ problemi"ni birdəfəlik və əbədi həll etdi!

Daha "artsax" - martsax yoxdur!


Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı isə zaman məsələsidir.

O da həllini tapacaqdır!

◆ Azərbaycan Prezidenti İlham Əliyevin
Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri

Siyasi münasibətlərin mükəmməl səviyyəsi

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub



Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və

COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və

aparılmış müzakirələri məmnunluqla xatırladı.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla

baş çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.

Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşdığını deyərək, Azərbaycan ilə

BƏƏ arasında dostluq və qarşılıqlı əlaqələrin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.

Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən

Prezident İlham Əliyev iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğula-

dı. Həmçinin ölkələrimizin önəmli enerji sahəsində yaxından əməkdaşlıq etdiyini qeyd olundu.

Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraqları doğrutan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak

olanların ailələrinə dərin hüznü başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralanların tezliklə sağalmaları üçün dua edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Culius Maada BIO,
Syerra-Leone Respublikasının Prezidenti

Aleksandar VUÇIĆ: "Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm"

Mən Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiq yerli televiziya kanalındakı çıxışı zamanı deyib.

"Bəzi ölkələr bir müddət qaz almayacaq, lakin Azərbaycan Prezidenti, böyük dostumuz İlham Əliyev qərar verdi, Serbiyaya hər zaman qaz nəql

olunacaq. Bu, ölkəmiz və xalqımız üçün böyük və mühüm qərardır. Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm. Mən



onu nə vaxt desə Belqradda gözləyirəm. Çünki biz qarışıq komitələrə malik olmaliyiq və əməkdaşlığımızı daha çox müzakirə etməliyik. Bizim sosial həyatın bütün sahələrində strateji əlaqələrimiz var və bu münasibətlər getdikcə daha da inkişaf edir. Bu, hər zaman belə dostlara arxalana biləcəyimizin yalnız bir göstəricisidir.

Belə dostluqlar qurmalıyıq", - deyərək Aleksandar Vuçiq vurğulayıb.

Xatırladaq ki, Serbiya Prezidenti ötən gün sosial media hesabındakı paylaşımında Azərbaycandan Serbiyaya töbii qaz nəqlinin dayandırılmayacağını deyib, Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.





Millətlər də insanlar kimidir: hər birinin özünəməxsus, fərdi xüsusiyyətləri var.

Millətlər də insanlar kimidir: heç biri öz ağılından, etdiklərindən narazı deyil.

Öksinə, daim özlərini doğru və ədalətli hesab edirlər. Belədən məşhur Azərbaycan atalar sözüünü təkcə insanlara deyil, millətlərə də şamil etmək olar: "Özü özünə edən, el yığılsa, edə bilməz!"

Yeni bəzən millətlər də elə yanlış addımlar atır, elə səhv hərəkətlərə, hətta xəyanətlərə yol verirlər ki, nəticədə başlarını bəlaya, özlərini fəlakətə salırlar!

Tələ bizi ermənilərlə əbədi qonşu edib...

Ağılsız millətlər...

Alət millətlə...

Xəyanətkar millətlər.

Ermənilər harada özlərinə yer tapıblarsa, bir qədər keçmiş kimlərsə də əlbir olaraq aborigen xalqa xəyanət ediblər!

Osmanlı Türkiyəsinə xəyanət etdilər.

Azərbaycan xalqına xain çıxdılar.

İndi isə əsas hamiləri sayılan Rusiyaya dirsək göstərirlər.

Əslində, müasir Ermənistan bir vassal əyalət olaraq Rusiyanın layihəsidir.

Rus çarı I Pyotrın 300 il əvvəl - 10 noyabr 1724-cü ildə imzaladığı fərman əsasında ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürcüvan ərazilərində məskunlaşdırılmasına başlanılıb.

II Yekaterina isə Albaniya erməni dövləti yaratmaq istəyirdi.

Ölümü imkan vermədi.

"Kürəkçay" (1805-ci il), "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələrinə əsasən, indiki Ermənistan Azərbaycan ərazilərində yaradıldı (əsasən Türkiyədən qovulan ermənilər hesabına), sonra zaman-zaman Azərbaycanda müxtəlif üsullarla qoparılan torpaqlar hesabına ərazilərini genişləndirməklə vassal "dövlət"ə çevrildi.

Belə ki, Türkmənçay sülh müqaviləsinə əsasən, 40 min erməni Azərbaycanda məskunlaşdırıldı, I Dünya müharibəsi illərində isə 250 mindən çox erməni regiona göndərildi.

"Ermənistan layihəsi"ndə bir neçə məqsəd güdüldü:

* Türkiyəyə qarşı bir plasdarm;

* Türk dövlətləri arasındakı quru yol əlaqəsini kəsərək onları bir-birlərindən ayır salmaq;

* "Alət millət" vasitəsilə Cənubi Qafqazda istənilən zaman müharibə ocağı qalmaq.

Ermənistanı xristian dünyası üçün "qiymətli" edən də bunlardır.



Daha sonralar - SSRİ-nin süqutundan sonra bu layihənin əsas icraçılarından biri də dünya erməniliyi oldu.

Əslində, dünyanın müxtəlif ölkələrindəki erməni diasporları əsasında formalaşan dünya erməniliyi heç vaxt prosedən kənar qalmayıb.

Bu oyunlarda onun fəallığının "iqtisadi əsasları" və "fərdi maraqları" var.

"Erməni millət deyil, təşkilatdır" deyənlər yanılmırlar.



Müstəqil Ermənistan dövləti əslində faşist dövlətidir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik edənlərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırırlar".

İlham ƏLİYEV

Bu təşkilatın illərdir özünəməxsus "pilləli strukturu" formalaşdırılıb.

Ermənilər dünyanın harasında məskunlaşmalarına baxmayaraq, hər ay "erməni kassası"na müəyyən məbləğ pul verirlər.

Haşiyəyə çıxaraq qeyd edək ki, mənfur "miatsum" hərəkatı başlayanda Ermənistanda və Qarabağdakı ermənilərlə bərabər Azərbaycanın digər ərazilərində yaşayan ermənilər də "hərəkatın kassası"na pul ödəyirdilər.

Məbləği ödəməyənlər "əsl erməni" sayılmırlar və erməni terrorçuların tərəfindən cəzalandırılırlar.

1988-ci ilin Sumqayıt hadisələrində Qriqoryanın öldürüldüyü ermənilər də "kassa"ya pul verməyənlər idilər!

Bu yolla həm digərlərinə görk olsun deyə "dönükləri" cəzalandırıldı, həm də qabaqcadan hazırlanmış plan və ssenari əsasında bizim "vəhşi millət" obrazımızı yaratdılar.

Kassaya böyük məbləğdə vəsait toplanır.

Həmin vəsaitdən dünya erməniləri öz maraqları naminə də istifadə edirlər.

Yaşadıqları dövlətlərdə rüşvət və korrupsiya yolu ilə dövlət strukturlarında, parlamentdə, nüfuzlu KİV-də yerləşir, sonra digər erməniləri də yanlarına götürürlər.

Beləliklə, həmin dövlətlərin siyasətinə öz maraqları yonitində təsir göstərə bilirlər.

Bu pullardan məmurların, deputatların, senator və konqresmenlərin ələ alınmasında, Avropa İttifaqı və AŞPA-da Ermənistan lehinə və Azərbaycanın əleyhinə qərarların qəbulunda da istifadə edirlər.

Müxtəlif ölkələrdə vaxtaşırı Ermənistan üçün "pul-yığına kampaniyaları"nın keçirilməsi həmin fondun əlavə gəlir mənbələrindən biridir.

Ermənistanla verilən inanələr fondun yeyintilərinin gizlədilməsinin vasitələrindən biridir.

Ermənistan rəhbərlərinin də bəhrələndiyi bu "diaspor pulları" beləcə yuyulur, erməni xalqına çatmaı isə yoxsulluq və ağlanırların ikisi olur.



ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLƏSİ

✦ ✦ ✦

Ermənistanla göstərilən siyasi dəstəyin əsl mahiyyəti təkcə "xristian təəssübkeşliyi" deyil, həm də diaspor pullardır.

Ötən əsrənd Ermənistanın olunan müxtəlif formalı yardımlar bu gün də davam etməkdədir.

MƏSƏLƏN:

* Keçmiş SSRİ dövründə ittifaq bütöçəsinə ən az vəsait verən yoxsull respublikalardan biri Ermənistan olsa da, oradan ən çox vəsait qoparan da Ermənistan idi.

* Stalinin imzaladığı qərarla 1948-1953-cü illərdə Azərbaycanda "kolxoz quruluşunu inkişaf etdirmək" adı ilə Ermənistanda dədə-baba torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı deportasiya olunaraq respublikamıza göndərildi.

Onların yerinə isə xaricdən ermənilər gətirməklə əhalinin say tərkibini süni surətdə artırırlar.

Bu gün də Rusiya, ABŞ, Fransa Ermənistanla siyasi dəstəklərini davam etdirirlər.

Dövlət Dumassının, ABŞ və Fransanın senat və konqreslərinin üzvləri müntəzəm şəkildə Ermənistanla gələrk dəstəklərini davam etdirirlər, həmin ölkələrin parlamentlərində Azərbaycana qarşı qarşılıqlı və qeyri-obyektiv qərarlar qəbul olunur.

Ən çox qarşılıqlı dəstəyi və Ermənistanla yarımməsi ilə seçilən (əlbəttə, havayı deyil, müəyyən müddət qarşılıqlı) qurumlar Aİ və AŞPA-dır.

Bu qurumlarda, habelə ABŞ və Fransıda korrupsiyaya bulaşmış və ifşa edilmiş senator və konqresmenlərin sayı kifayət qədər olsa da, diaspor pulları hesabına Azərbaycana qarşı düşmənçilik edənlərin sırası daim genişlənir.

44 günlük Zəfər müharibəsindən və Azərbaycanın parlaq qələbəsindən sonra bizə qarşı düşmənçilik hərəkatları daha da güclənmişdir.

* Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün özünün "sülh fondu"ndan ona vəsait ayırır.

* ABŞ təkcə pul verməklə kifayətlənmir, birgə təlimlər keçirmək, hərbi müşavirlər göndərməklə Ermənistanı revanşizmə hazırlayır.

* Ən çox yaxa cıran isə Fransadır. Təkcə özünün köməyi az imiş kimi, Hindistanın, Yunanistanın əli ilə də Ermənistanı silahlandırır.

Azərbaycana qarşı düşmən niyyətlərindən geri durmur.

* Avropa İttifaqının casus şəbəkəsi isə bütün günü dərbində biz tərəfə boylanır...

Nə bacarırlarsa, qoy etsinlər.

Sonra?

Sonrasını isə bir qədər geriye qayıtmaqla söyləyəcəyik!



SSRİ-nin süqutu dövründə onun birinci və axırncı prezidenti M.Qorbaçovun və zövcəsi Raisa Maksimovnanın gizli razılığı ilə Ermənistanda ordu yaradılmasına başlanılıb.

SSRİ-nin Mərkəzi televiziyasının "Vremya" informasiya proqramında həmin ordu barədə məlumat verilir, hətta onun üzvlərinin hərbi biletləri belə nümayiş olunurdu.

Spitakda baş verən dağıdıcı zəlzələdən sonra SSRİ-nin hər tərəfindən Ermənistanla yardımlar göndərilirdi.

Həmin yardımların içərisində yeni orduya çatan silah-sursat da olurdu.

Artıq ermənilər azərbaycanlılara qarşı kin və düşmənçiliklərini açıq şəkildə büruzə verirdilər.

Azərbaycandan Spitakda zərərçəkənlərə köməyə gədən təyyarə qəsdən qəzaya uğradıldı, xeyli insan tələfatı baş verdi.

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmərlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".

İlham ƏLİYEV

Ulu Öndər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti Sadrinin birinci müavini vəzifəsindən istefa vermasından az sonra erməni akademik Ağabekyan Fransanın "Humanite" qəzetinə müsahibə verərək Qarabağın Ermənistanla birləşdirilməsi niyyətində olduğunu açıqladı.

Beləliklə, Azərbaycana qarşı ərazi iddiası açıq müstəviyə keçirildi.

1988-ci ildən başlayaraq Xankəndidə meydana toplaşanlar hələlik keçmiş DQMV-nin iqtisadi cəhətdən Azərbaycan digər bölgələrindən geri qaldığı bəhanəyə görə narazılıqlarını bildirdilər...

Sovet dövründə icazəsiz toplaşmağa və nədənsə narazılığa yol verilmirdi.

Lakin ermənilərə istisna vardı.

Çox keçmədən bu bəhanələr açıq iddialara, "miatsum" hərəkatına çevrildi.

Moskva üzə bunları bəyan etməyə də, əslində, passivlik göstərməklə dəstək ifadə edir, separatizmin qarşısını almaq niyyətində olmadığını büruzə verir.

Kremlin daha bir məkrli addımı Xankəndidə Xüsusi İdarəetmə Komitəsi yaradaraq keçmiş DQMV-ni onun tabeliyinə verməsi oldu!

Əslində, bu addım Qarabağın Azərbaycanın idarə etməsinə çıxarılması demək idi!

Xüsusi İdarəetmə Komitəsinə isə ermənilərin sonralar məhbəblə "Qarabağlı" "klička"sı verdiyi Moskvadan göndərilən qatı ermənipərəst diplomat və rüşvətçor Arkadi Volski başçılıq edirdi.

Rusiya vasitəsilə silahlandırılan, adlarını "fədaı"lar və "saqqallı"lar qoysalar da, əslində, terrorçu birləşmələri olan dəstələri çox keçmədən 366-cı sovet polku ilə birləşdirilər və azərbaycanlıların doğma torpaqlardan zorla qovulması prosesi sürətləndi.

1991-ci ilin 20 noyabrında Azərbaycanın siyasi və dövlət xadimlərinin olduğu vertolyot Qarakənd şəhərində ermənilər tərəfindən vurulduqdan sonra isə soyqırım aksiyalarına da rəvac verildi, separatçılardan Azərbaycan ərazilərini hərbi yolla işğal mərhələsi başlandı.



Müstəqil Ermənistanın (əslində, Ermənistan heç zaman müstəqil fəaliyyət göstərməyib, vassal və forpost dövlət olub) ilk prezidenti Levon Ter-Petrosyan hakimiyyətdən devrildikdən sonra daim özünü ağıllı, rasionalist və sülhpərvor kimi qələmə verməyə çalışırdı.

Lakin onun hadisələrlə bağlı 1993-cü ilin 23 iyulunda "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündəki çıxışının videoyazısının bu günlərdə sosial şəbəkələrdə yayımlanması iç özünü olduğu kimi göstərdi.

O da Qarabağ xuntasından Ermənistan prezidentliyinə gəlmiş Köçəryan və Sərkisyan kimi eyni bezin qraqaymış.

Ermənilərin əsl niyyətlərini və əməllərini mahiyyətdən xəbər verən həmin çıxışının mühüm məqamlarını bir daha diqqətə cəkilirik: "1988-ci il qədər Ermənistanda 170 min azərbaycanlı var idi. Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göycəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Anasıya.

Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdəfə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən digər torpaqlar ermənilərin əlindədir".

Dünya erməniliyinin pulları hesabına kor gözlərin görmədiyini, kor qulaqların eşitmədiyini bu video necə də real əks etdirir!

Ermənistanın birinci faşist prezidenti Ter-Petrosyan: *"Bu problem həll edildi, göydən hədiyyə kimi düşmədi"* - deyərək hansı "problem"i nəzərdə tuturdu?

* Ermənistanın Azərbaycanca qarşı etnik təmizləmə aparmasını!

* Azərbaycanlıların dədə-baba torpaqlarından zorla qovulmasını!

* Demografiyanın süni şəkildə dəyişdirilməsi sayəsində sözügedən ərazilərdə erməni millətinin çoxluğunun təmin edilməsini!

Sonrakı cümlədə isə: *"Bunu biz etdik, milli hərəkat etdi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdəfə batalyonları, bizim "Yerkrapa" dəstəsi"* - deyərək isə baş verənləri dəqiqləşdirir.

Soyqırımların, dinc əhaliyə qarşı qəddarlıqların, insanların məhkəməsiz, təqsirsiz öldürülərək kütləvi məzarlıqlarda gizlədilmələrinin təşkilatçıları və icraçıları göstərilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ədalətmiş gedişini dəyişdi!

"Dəmir yumruq" "Qarabağ problemi"ni birdəfəlik və əbədi həll etdi!

Daha "artsax - martsax" yoxdur!

Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı isə zaman məsələsidir.

O da həllini tapacaqdır!



Ermənistan həmişə bütün mürdar əməllərə birinci başlayıb və sonda ağır məğlubiyyətə düşər olub.

Bu, Türkiyəyə xəyanətdə də belə oldu.

Bələ bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik".

İlham ƏLİYEV

Azərbaycan xalqının mərhəmətinə, alicənablığına deportasiya, soyqırımlar, işğalla cavab verəndə də belə oldu.

İndi isə Rusiyaya buyuz göstərir, nəticənin isə yenə əvvəlki kimi olacağı heç bir şübhə doğurmur.

* Çünki həmişə başından böyük danışıraq başından böyük əməllərə qol qoyur.

* Çünki həmişə xəyanət edərək əzilə də, yenə mürdarlıqdan ol çökmir.

* Çünki həmişə əza qane olmaq istəmir.

* Çünki həmişə özge ağzı ilə hürür.

* Çünki heç zaman başına gələnlərdən düzgün nəticə çıxarmır.

Ağılsızlıq bələsi daim onu təqib edir!

ATƏT-in Minsk qrupunun otuzillik fəaliyyətsizliyi dövründə çox təkliflər, çox təşəbbüslər oldu.

Ermənistan heç biri ilə razılaşmadı.

Qudurdu, ayağını yüksək pilləyə qoydu.

Elə sandı ki, Azərbaycan həmişə zəif olacaq, axırdaək məsələnin sülh yolu ilə həll olunacağını gözləyəcək.

Görürdü ki, kimsə ona nə təsir edir, nə təzyiç göstərir, nə də sanksiya qoyur.

ATƏT isə nə üçün yaradıldığını unudaraq "siz öz aranızda hansı razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik" - deyir.

Torpaq oğrusu ilə torpağı oğurlanan arasında hansı razılıq ola bilərdi?!

Həmsədr dövlətlərin onun nazı ilə oynadıqlarını, bu üsulla müdafiə etdiklərini görə Ermənistan hətta Azərbaycanın təklif etdiyi "dünyada mövcud olan ən yüksək status"la belə razılaşmadı.

"Sülh danışıqları oyunu"nu sonsuzadək uzatmaq, Azərbaycanın belə vəziyyətdən bezərək "DQMV"yə (öz "terminləri" ilə desək, "artsax"a) müstəqillik verəcəyi xülyası ilə yaşayırdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlardan:

* "Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq!"

* "Biz bir qarış torpağımızı belə kimsəyə güzəştə getməyəcəyik!"

* "Biz öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik!" - bəyanatlarından lazımı nəticə çıxarmadılar!

Hətta iş o yerə çatdı ki, sorosçu baş nazir Paşinyan içib sərxoş olaraq "Qarabağ Ermənistanıdır və nöqtə" söyləməklə, əslində, bütün sülh danışıqlarına nöqtə qoymuş oldu!

Nəhayət, növbə "dəmir yumruq" a çatdı!

* "Dəmir yumruq" 44 gündə Ermənistan ordusunu diz çökdürərək işğal altındakı torpaqlarımızı azad etdi!

* "Dəmir yumruq" ərazi bütövlüyümüzü bərpa etdi!

* "Dəmir yumruq" dövlət suverenliyini və Konstitusiyası əsaslarını da təmin etdi!

Bütün bunların sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda yeni reallıqlar yaratdı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində cənab İlham Əliyev bu barədə qürurla danışıdı:

"Cənubi Qafqazda yeni reallıqları bir yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib".



Bu gün Ermənistanın boynuna ip dolayaraq onu meydan kimi oynadınlar var.

ABŞ, Avropa İttifaqı, o cümlədən xüsusən Fransa məğlub ölkəyə pul buraxır, birgə hərbi təlimlər keçirir, sərhəddə əliribnli casus şəbəkəsi yerləşdirirlər.

Hindistan və Yunanistan vasitəsilə sürətlə silahlandırılırlar.

Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür".

İlham ƏLİYEV

Əhalisi dilənçi vəziyyətinə düşərək sürətlə Ermənistanı tərk etməsinə baxmayaraq, bu ağılsız xalq yenidən küyə gedir, revanşizm xülyasına düşür.

Otuz il əvvəlki səhvlərini yenidən təkrar etmək istəyir!

Amma 4-5 il əvvəl II Qarabağ müharibəsində baş verənləri, deyəsən, unudur.

Onu qızışdırırlar, silahlandırılar yeni müharibənin başlayacağı təqdirdə hərbi əməliyyatlarda iştirak etməyəcəklər!

Yenə ölan da, itirən də, miskin günə düşən də erməni xalqı olacaq!

Həç bir rus, amerikalı, fransalı, yunan, hindistanlı gəlib Ermənistanın əvəzinə vurularaq özge torpaqlarının işğalı uğrunda döyüşlərdə canını qurban verməyəcəklər!

Niyə də versin!

Silahını satır, pulunu alır, qalını onluq deyil!

Siyasətdə "bicilik", oyunbazlıq keçir - o da baxır necə!

Müharibədə isə bütün oyunlara son qoyulur - qarşı-qarşıya, açıq döyüşlərdə!

Siyasətdə hansısa dövləti yola



Konstitusiyaya və Suverenlik İli 2025



Sosial islahatların əsas hədəfi: əhalinin rifahının yüksəldilməsi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ardıcıl, hərtərəfli islahatlar prosesinin əsasını sosial tədbirlər təşkil edir. Azərbaycan sosial dövlətdir və bunu hökumətin əhalinin rifahının təmin olunması yönündə atdığı addımların xarakteri sübut edir. Dövlət büdcəsində sosial xərclərin ildən-ilə əhəmiyyətli dərəcədə artımı, əhalinin aztəminatlı təbəqəsini hədəfləyən yardım paketləri, uğurla icra olunan layihələr bu siyasətin prioritet göstəriciləridir.

Hökumətin gerçəkləşdirdiyi sosial siyasət Azərbaycanın olduğu etdiyi nailiyyətlərin təməlini formalaşdırır. Rifah halı yetərli olmayan vətəndaş güclü dövlətin qurucusu ola bilməz. Sosial ehtiyaclar duyan əhalisi olan ölkənin qüdrətli iqtisadiyyat qurmaq niyyəti öncədən uğursuzluğa düçar. Çevik iqtisadiyyatı və möhkəm sosial siyasətlə təminatı olmayan xalqın öz təhlükəsizliyini qoruma cəhdləri də sərəməz addımdır. Bu baxımdan Azərbaycan dövlətinin 30 ilə yaxın davam edən işğala, beynəlxalq birliyin biganəliyi və ikili standartlarına sinə gərib suverenliyini, tarixi ədaləti bərpa etməsində, hərbi-siyasi qələbə çalması əhəmiyyətli və prioritet sosial siyasətin rolu və çəkisi dənilməzdir.

Əhalinin rifahı dövlətin daim nəzarətindədir

Dövlətin sosial siyasəti xüsusi proqramların icrasına, əhalinin həyat və maddi gəlir səviyyəsinin dəstəyinə, məşğulluğun təminatına yönəlmiş tədbirlər sistemidir. Sosial siyasət respublikanın fəaliyyətinin müxtəlif spektrlərini, o cümlədən təhsil, səhiyyə, məşğulluq, sosial-əmək münasibətlərini əhatə edir.

Sosial siyasətdən danışıqda diqqətin ilk yönəldiyi sahələrdən biri təbii ki, əhalinin pensiya təminatıdır. Pensiya siyasəti yaşlı təbəqə və əhalinin aztəminatlı, güzəştli təbəqəsinə əhatə edildiyindən hər zaman xüsusi nəzarətdə olan sferadır. Azərbaycanda 2018-ci ildən etibarən həyata keçirilmiş 4 sosial islahatlar paketi sayəsində milyonlarla vətəndaşın sosial təminatında nəzərəcarpaqcaq nailiyyətlər imza atılıb. Rəqəmlərə müraciət edərkən: 2018-2024-cü illərdə minimum pensiya 2,5, orta aylıq pensiya 2,4, müavinət və təqaüd ödənişləri isə 5 dəfəyə qədər artıb. Qısa müddətdə qazanılmış bu nailiyyət Azərbaycan dövlətinin əhalinin sosial rifahına nail olunması üçün həyata keçirdiyi islahatların real nəticələridir.

Pensiya və müavinətlərin, əməkhaqlarının dinamik yüksəlişi ölkənin gələcəklərinin artımı və dövlət büdcəsinin böyüməsinin nəticəsidir. Azərbaycan dövlətinin sosial-önmünlüyünü təsdiqləyən ən mühüm göstərici ondan ibarətdir ki, bu tendensiya müstəqillik illərində yaşanan obyektiv sıxıntıları və müvəqqəti ehtiyacları rəğmə, hər il davam edib. Əhalinin sosial təminatına belə münasibət onu əks etdirir ki, sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq, dövlətin əhəmiyyətli qayğısı öz prioritetliyini itirməyib.

Hazırkı sosial rifah halı yüksək olan, çevik iqtisadiyyata malik, dayanıqlı ictimai sabitliyin hökm sürdüyü Azərbaycanda bu nailiyyətlərə qısa müddətdə nail olunmayıb. Dünyada özünəməxsus siyasi nüfuzu və imici olan, sabit və etibarlı iqtisadi təərəfə kimi tanınan, təsir imkanları yaşadığımız coğrafiyanın hüduqlarını aşmış respublikamızda sosial rifah və dövlət quruculuğu paralel sürən proseslərdir. Hamıya məlumdur ki, möhkəm dövlətin və sabit siyasi sistemin bərqərar olması yolu rəvan keçməyib. Ərazimizin beşdəbəri uzun müddət işğal altında olub, əhalimizin təqribən 1 milyonu onillər boyu əzablı qaçqın və məcburi köçkün həyatı yaşayıb, müstəqilliyimizi gözü götürməyən qüvvələr torpaqlarımızın qəsbini ilə kifayətlənərkən təhlükəsizliyimizə qarşı yönəlmiş cəhdlərinə ara verməyiblər. Bütün bu snəqlərdən çıxması dövlət ön çətin anlarda belə, xalqın sosial təminatı və rifah halını unutmayıb. Yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahat paketinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bir daha bildirmişdir ki, Azərbaycan həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgiləyir. Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi strateji əhəmiyyətli vəzifələri həyata keçirən ölkənin vətəndaşlarının rifahına bu qədər diqqət yetirilməsi dövlət siyasətinin mahiyyətini nümayiş etdirir. Hökumətin əhalinin rifahı məsələsinə yanaşması ölkə rəhbərinin səsləndirdiyi bu tezişi əks et-

dirir: "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamaqlıdır".

Növbəti sosial islahatlar mərhələsi

2025-ci ildən etibarən beşinci sosial islahat paketinin icrası dövlətin sosial-önmünlü siyasətinin növbəti mərhələsidir. Təbii ki, dövlətin maliyyə imkanları artıqca sosial xarakterli hədəflərin müxtəlifliyi özünü icra olunan islahatlar paketində büruzə verir. Bu baxımdan Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli sərəncamı icrasına başlanmış yeni paket üçün baza rolunda çıxış edir. Belə ki, 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqı 345 manatdan 16 faiz artırılaraq 400 manata çatdırılıb. Minimum pensiyanın məbləği isə 280 manatdan 14,3 faiz artım hesabına 320 manata qaldırılacaq. Bu o deməkdir ki, 2018-ci ildən götürmüş olsaq, minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Cəmi 4 ildə qazanılmış bu uğur əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinin mühüm göstəricilərinə biridir. 2018-2024-cü illərdə dövlətin sosial paketlərinin həyata keçirilməsinə 7 milyard manatdan çox vəsaitin yönəldilməsi də sosial-önmünlü siyasətin daha bir əşkar göstəricisidir.

Prezident tərəfindən 2024-cü ilin sonunda imzalanmış sözügedən sərəncama əsasən, bu dinamika 2025-ci ildə də davam edəcək. Maliyyələşmə mənbəyi dövlət büdcəsi olan bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2025-ci ilin yanvarından etibarən orta hesabla 15 faiz artırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədlərindən bəhs edirikse, 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması faktını da unutmamalıyıq.

Beşinci sosial islahatlar paketi nələri vəd edir?

Bu ilin əvvəlindən etibarən həyata keçirilməyə başlanan yeni sosial islahatlar paketinin əsas hədəfi sosial rifah, aztəminatlı əhalinin sosial vəziyyətinin yüksəlməsinə nail olmaqdır. Yeni paket ölkə üzrə 3 milyon

vətəndaşı əhatə edəcək. Pensiyaların indeksləşdirilərək artımını nəzərdə tutan beşinci paketa görə, vətəndaşların əməkhaqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün əlavə 1,4 milyard manat ayrılıb. Əhalinin 10 milyon nəfər olduğu ölkədə 3 milyon vətəndaş üçün nəzərdə tutulmuş sosial islahatlar paketi hökumətin insanların rifah halının yüksəlməsi istiqamətində reallaşdırdığı addımların daha bir nümunəsidir.

2018-ci ildən bəri sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin məbləği 7,6 milyard manatdır. Mütləmadi artım statistikasına hökumətin iqtisadi və sosial siyasətdə balanslı və uzunmüddətli strategiyaya üstünlük verməsinin göstəricisidir. Dövlət bir tərəfdən sosial dəstək siyasətini izləyən iqtisadi inkişaf göstəricilərinə yaxın tutmağa çalışır, digər tərəfdən əhalinin dünyada baş verən bahalaşma tendensiyalarından doğan obyektiv təzahürlərdən ciddi zərər görməsinə çalışır. Bu baxımdan, 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub və bu artım minimum pensiyanın artırılmasının təminatı ilə yanaşı, pensiyaçıların rifahını da yaxşılaşdıracaq.

Pensiyaların indeksləşdirilməsinin nəticələri özünü son illərin statistikasında da büruzə verir. 2023-cü ildə pensiyaların artımı 14,7, 2024-cü ildə isə 11,2 faiz təşkil edib. Orta aylıq əməkhaqqında davamlı və ciddi artımlar pensiyaların indeksləşdirilərək artırılması göstəricisinin daha da yüksək olmasına imkan yaradıb. 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib. Həmin üsul hər ilin əvvəlində vahid yanaşma ilə bütün kateqoriyalardan olan pensiyaçıların (1,1 milyon pensiyaçının) təqaüdlərinin indeksləşdirilərək artırılmasına imkan verir. Bu yanaşma həmin sferadan olan insanların haqlarının qorunması və daha ədalətli şəkildə artımın həyata keçirilməsi üçün çox mühüm bir addımdır.

Pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən bəri 2 dəfə artıb. Ayrılan sərəməli islahatlar nəticəsində 2025-ci ildə əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 210 milyon 530 min manat vəsait ayrılması nəzərdə tutulub. Müqayisə etsəyilsə, bu, keçən il müvafiq xərclərə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. Dövlətin bu tədbiri ilk növbədə təqaüddüzlülərni ehtiyaclarını qarşılamaya və nəticə etibarilə bu kontingenti iqtisadi təsirlərdən qorumağa hesablanıb.

Əhalinin pensiya alan qisminin rifahından danışırkən rəqəmlərlə yanaşı, təminat vasitələri sistemini də unutmamalıyıq. Azərbaycanda bu istiqamətdə tətbiq olunan mütləmadi üsullar təqaüddüzlülərni bürokratik maneələrdən mütləmadi qorumağa imkan verir, həm də şəffaflığı təmin edən yenilikdir. Pensiyaların indeksləşdirilmə yolu ilə artırılması elektron sistem vasitəsilə həyata keçirilir. Bu avtomatik metod pensiyaçıların işini asanlaşdırmağa xidmət edir, çünki yalnız heç bir sərəməli təqdimatna, müraciətə ehtiyac duyulmadan təqaüdlərin artırılması prosesi ilə yanaşı, eyni zamanda prosesin sürətli və şəffaf icrası təmin olunur.

Sosial siyasətin başlıca hədəfi əhalinin həyat səviyyəsinin ardıcıl yüksəlməsinə nail olmaqla sosial bərabərliyin aradan qaldırılmasıdır. Əhalinin gələcəklərinin yüksək differensiallaşması, yoxsulluğun həddinin təhlükəli göstəriciləri, orta yaşayış minimumunun aşağı səviyyəsi kimi amillərin hökm sürdüyü cəmiyyətlərdə sosial siyasətdən danışmaq əbəsdir. Azərbaycanda sosial sahədə hər il sabit artım göstəriciləri nümayiş olunur. Yoxsulluğun həddi bu gün ölkə üzrə aşağı həddədir. Gələcəklərin differensiallaşması və sosial bərabərliyi kimi neqativ hallar Azərbaycan cəmiyyəti üçün aktual müzakirə mövzusu deyil. Bütün bunlar hökumətin sosial-önmünlü siyasətinin işləkliyi və pozitiv nəticəyə yönəlməsinin nəticəsidir. Yenə də rəqəmlərə müraciət edərkən: 2021-ci ildə dövlət büdcəsində sosial-önmünlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb. 2025-ci ilin büdcəsində isə həmin məqsədə 16,9 milyard manat ayrılması nəzərdə tutulub. Bu, qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. İcraına başlanmış beşinci sosial islahatlar paketi bu pozitiv tendensiyanın davam etdiyindən və qarşıdakı illərdə əhalinin sosial rifah halına hesablanmış tədbirlərin ardıcıl xarakter daşıyacağından xəbər verir.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

Uğur formulu

"Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarında ilin əvvəlində müsahibəsi artıq ənənəyə çevrilib. Dövlət başçımız yanvarın 7-də növbəti dəfə yerli televiziya kanallarının suallarını geniş cavablandırdı və ictimaiyyəti maraqlandıran məsələlərə, o cümlədən beynəlxalq aləmdə ölkəmizin böyük nüfuz qazanmasına, Fransanın Azərbaycana qarşı düşmənçilik mövqeyi barədə, müasir dünyada neokolonializmdən əziyyət çəkən xalqlara dövlətimizin göstərdiyi dəstəyi, dünyada baş verən siyasi proseslərə öz münasibətini bildirdi".

Bu sözləri "Azərbaycan" qəzetinə BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, iqtisadi cəhətdən güclü olan dövlət hər şeyə qadir. Azərbaycanın iqtisadi gücü hər il artırmaqdadır. Prezident İlham Əliyev uzun illər dövlət büdcəsi neft və qazdan asılı olan Azərbaycanı qeyri-neft məhsulları ixrac edən ölkəyə çevirib. Respublikamızda qeyri-neft sektoru hər il inkişaf etməkdədir. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflyq, inhisarçılığa qarşı effektiv mübarizə, ölkəmizə investisiyaların cəlb edilməsi və investitorlara yaradılan şəraitin yaxşılaşdırılması nəticəsində Azərbaycan beynəlxalq nüfuzlu reyting agentliklərinin diqqətini çəkib və onların dövlətimizə münasibətində müsbət dəyişikliklər yaranıb. "Əminəm ki, Azərbaycan beynəlxalq reytingi sıralamasında daha yüksək yerdə daramacaq. Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. Valyuta ehtiyatlarımız hər il yüksəlir, xarici borcumuzu 14 dəfə üstələyir. Dünyanın inkişaf etmiş ölkələrində belə bu göstəricilərə rast gəlinə bilməz. Beynəlxalq iqtisadi ekspertlər Azərbaycanın dövlət büdcəsini ən yüksək sosial-önmünlü bütçə kimi qiymətləndirirlər. Əməkhaqlar, pensiyalar və digər müavinətlərin hər il artırılması dövlətimizin əsas sosial siyasətidir. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi islahatların əsasını əhalinin rifah halının yüksəldilməsi təşkil edir", - deyərək əlavə edib.




də ölkəmizin mövqeyini bir daha Ermənistan və onun havadarlarına çatdırıb. Ermənistanın baş naziri Paşinyan dünya ictimaiyyətinə aldatmağa çalışır ki, guya Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Əslində, Ermənistan rəhbərliyi bu məsələdə qeyri-konstruktiv mövqeyə sərgiləyir. Azərbaycanın mövqeyi aydındır. İlk növbədə Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı torpaq iddiası bəndini ləğv etməli, Minsk qrupunun fəaliyyətini dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Çox təəssüf ki, bu gün Ermənistan tamamilə Fransanın nəzarətində olan bir ölkədir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, ona havadarlıq edənlər sona qədər Ermənistanın arxasında dayanmayacaqlar. Vətən müharibəsində ermənilər bunun şahidi oldu. Fransa dəfələrlə cəhd etsə də, Azərbaycanın haqlı mövqeyinə mane ola bilmədi. Fransa prezidenti Makron dəfələrlə Azərbaycanı qarşı təzyiqlər və tərribatlar törətməyə çalışsa da, sonda Prezidentimizin qətiyyəti və siyasi iradəsi qarşısında məğlub oldu. Bu gün Fransa prezidenti Makron öz ölkəsini də ağır duruma salıb. Bu ölkə Afrikada öz mövqeyini itirməkdədir. Digər tərəfdən, Yeni Kaledoniya və doniaşırı bölgələrdə Fransa müstəmləkəsinə qarşı mübarizə başlayıb. "Makron rejimi burada yaşayan yerli xalqların haqlı etirazlarına qarşı ağır cinayətlər törədir. Təəssüflər olsun ki, dünya birliyi, eləcə də Avropa İttifaqı Fransanın bu cinayətlərinə göz yumur. Azərbaycan isə hər zaman müstəmləkəyə, zülmə moruz qalan dövlətlərə və xalqlara dəstək göstərir. Bir neçə gün bundan əvvəl Makron Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar irəli sürməyə başladı. Guya Azərbaycanın Fransanın daxili işlərinə qarşı, əslində, isə Azərbaycanın Fransanın neokolonist, müstəmləkəçi bir dövlət olduğunu dünyaya bəyan edir. Bu, ölkəmizin nə qədər güclü və qüdrətli bir dövlət olması sərəməli. Yaxın Şərqdə Ermənistanın on yaxın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsəd hakimiyyəti də süquta uğradı. Bununla da Ermənistan rəhbərliyi bir daha ağır duruma məhkum oldu. Bəşər Əsəd rejimi Ermənistanın işğalçı siyasətini dəstəkləyərək, Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyirdi. Bütün bunlar göstərir ki, Ermənistanın yaxın dostları siyasi səhnədən silinməkdədir. Bu ölkənin varlığı və inkişafı qonşu dövlətlərə, xüsusən Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir".

Dövlət başçısının müsahibədə dünyada gedən siyasi proseslərə, gərgin geosiyasi duruma da öz münasibətini bildirdiyini qeyd edən professor Kamilə Əliyeva bildirib ki, bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycan adlı güclü və qüdrətli bir dövlətdə yaşayır və onun İlham Əliyev kimi lideri var. Prezidentimizin də qeyd etdiyi kimi, onun arxasında xalq, xalqımızın arxasında sülhün yaranması istiqamətində

Ösmər QARDAŞXANOVA,
"Azərbaycan"



Konstitusiyaya və Suverenlik İli 2025



Ölkəmiz global miqyasda siyasi proseslərə təsir etmək imkanına malikdir

Ötən il Azərbaycan prioritet sahələrdə yeni uğurlara nail oldu. İqtisadiyyatını daha da inkişaf etdirdi, maliyyə vəziyyətini xeyli dərəcədə yaxşılaşdırdı. Ölkədə bir çox sosial proqram icra edildi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərimizin yenidən qurulmasına böyük vəsait sərf olundu. Böyük qayıdış proqramının icrası uğurla davam etdirildi.

Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir zamanda Azərbaycan yalnız regional geosiyasi proseslərə deyil, eyni zamanda global miqyasda siyasi proseslərə təsir etmək imkanlarına malik olduğunu bir daha nümayiş etdirdi. Yola saldıığımız ildə dövlətimiz, xalqımız qalib kimi dünyada öz nüfuzunu daha da möhkəmləndirdi.

Uzun illər işğalçı Ermənistanın və onun xarici havadarlarının dünyəvi problemlərin həllində də 2024-cü il növbəti uğurlu addımların atılması ilə əlamətdar oldu. Qazax rayonunun dörd kəndi Ermənistanın işğalından azad edildi, dövlət sərhədində döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər.

Uzun illər işğalçı Ermənistanın və onun xarici havadarlarının dünyəvi problemlərin həllində də 2024-cü il növbəti uğurlu addımların atılması ilə əlamətdar oldu. Qazax rayonunun dörd kəndi Ermənistanın işğalından azad edildi, dövlət sərhədində döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər.

cağımı güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini".

Anti-Azərbaycan mövqeyində dayanan bir sıra Qərbi ölkələri açıq şəkildə işğalçının tərəfini saxlayıb və indi də saxlayır. Ermənistan Fransa və digər ölkələr tərəfindən silahlandırılır. Dövlətimizin başçısı İlham Əliyevin müsbətində diqqətə çatdırdığı kimi, Ermənistanın gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amildir. "Mən bunu, eyni zamanda Ermənistan rəhbərliyinə də döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran döfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər.

Prezident İlham Əliyev narahatlıq doğuran daha bir faktı diqqətə çatdırdı: "Narahat edici digər fakt odur ki, keçən ilin aprelinde tarixdə ilk dəfə olaraq çox qorbu bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq

əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişdik. Əgər hər hansı bir tərəf tərəf tutarsa, o, dürist vasitəçilə ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycanı üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcəkdir".

Prezident İlham Əliyev bir faktı da vurğuladı ki, bizə qarşı 30 illik işğalçı siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla homroy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Bugünkü vəziyyətə gəlincə, Prezident İlham Əliyev Ermənistan tərəfinə məsləhət gördü ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri: "Onların yaxın dostları silahlı səhnədə biabırılıqla silinirlər. Bax dünyanın hər yerində, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, ikinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir.

Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür". Dövlət başçısı qeyd etdi ki, Amerikada da Soros dövrü başa çatıb: "Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Təsədüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni bu sorosçular faktiki olaraq mövqələrini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktatorası artıq tarixin zibilinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın".

Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Prezident İlham Əliyev bildirdi ki, Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqtəyi-nəzərdən də xüsusi çəkiyə malikdir: "Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kəmin işinə qarışmırıq, öz işimizlə məşğulmuşuq. Kim bizə müdaxirə edir, çalışırıq ki, o müdaxirələri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla, Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində tranzit potensialı güclənir

Azərbaycan bir çox beynəlxalq dəhlizin keçdiyi nəqliyyat xəttinə çevrilməkdədir. Son illərdə ölkə ərazisindən keçən tranzit daşımaların həcmi artmaqdadır. Yerləşdiyi coğrafi şərait, eyni zamanda aparılan iqtisadiyyatın şaxələndirilməsinə şərait yaratmaqla, ölkəmizi regionun əsas nəqliyyat-logistika mərkəzinə çevirib. Bu istiqamətdə bir çox meqalayihə həyata keçirən ölkəmizdə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı" təsdiq olunub. Bu planın irəli gələn işlərin monitorinqinin aparılması aparıcı beyin mərkəzi olmaqla yanaşı, monitorinq və qiymətləndirmə institutu kimi fəaliyyət göstərən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə edilib. Mərkəz tərəfindən bu ildən aparılacaq monitorinqə bağlı suallarımıza İİTKM-in Strateji Planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov aydınlıq gətirib.



Fəaliyyət Planında ötən il üçün hədəflənmiş işlər icra olunub

İİTKM-in növbəti illərdə, eləcə də regionda, Türk Dövlətləri Təşkilatında, global beyin mərkəzləri çərçivəsində nüfuzlu institut kimi qəbul edildiyini deyən Aqil Əsədov bildirdi ki, İİTKM dövlət başçısının tapşırıqları əsasında, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da daxil olmaqla, ümumilikdə 11 dövlət proqramının monitorinq və qiymətləndirilməsini həyata keçirir, lazımı hesabatlar, təhlillər apararaq müvafiq qaydada təqdim edir. "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Prezidentin 2023-cü il 23 noyabr tarixli sərəncamının 3-cü bəndinə əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifariş əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Həmsəhbətimiz Fəaliyyət Planının olduqca əhatəli hazırlanmış, ümumilikdə, Azərbaycanın tranzit potensialından tam istifadənin reallaşdırılmasına kömək edən 3 prioritet üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün 24 tədbiri özündə birləşdiriyini vurğulayıb: "Fəaliyyət Planının həyata keçirilməsi üzrə "Tədbirlər Planı" bölməsində "Fiziki infrastrukturun təkmilləşdirilməsi" adlı birinci prioritet tədbirləri prioritetdə isə 4 tədbir müəyyən edilib. Artıq, demək olar ki, Fəaliyyət Planının icrası bir il üçün təməllənib. Prezidentin 2021-ci il 6 mart tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na uyğun olaraq, İİTKM tərəfindən Fəaliyyət Planı üzrə monitorinq və qiymətləndirmə aparılır, 6 aylıq və illik hesabatlar hazırlanaraq sifarişçiyə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunur. İlk hesabat artıq təqdim olunub. Ümumilikdə noticələr qənaətbəx hesab olunur. 2024-cü ilin birinci yarısı üzrə aparılan monitorinq noticələrinə əsasən, Fəaliyyət Planında 2024-cü il üçün hədəflənmiş fəaliyyətlər icra olunub. Prioritetlərə gəldikdə isə hər üç prioritet üzrə ilk altı ay üçün qarşıya qoyulmuş noticəyə nail olunub. Bütün bunlar ötən ilin birinci yarısı üçün normal noticələrdir. Əsas odur ki, icra edilməyən indikator yoxdur, icrasına yeni başlanılan indikatorlar var, bir çoxları 100 faiz, bəzi-ləri 50 faiz icra edilib. Fiziki infrastrukturun inkişafı məqsədilə ərazilər müəyyən-ləşdirilib, torpaq sahələri ayrılıb və davamlı işlər aparılır".

Aqil Əsədov qeyd edib ki, hər hansı proqramın monitorinq və qiymətləndirilməsi aparılarkən mərkəz tərəfindən icraçı qurumlarla birgə əməkdaşlıq əsasında müvafiq metodoloji baza işləyib hazırlanır, eləcə də dövlət proqramında müəyyən edilmiş hədəflərə çatmaq üçün yerini yetirilməli işlər sıralanır, planlaşdırılır. Dəqiq olaraq tranzit daşımalar ilə bağlı Fəaliyyət Planında da indikatorlar verilib. Məsələn, "Qırmızı Köprü", "Şirvanlı", "Samur" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılması və ya mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşasına dair layihələrin icrası və s.

Tranzit potensialının artırılmasına dair 2024-cü ildə görülmüş işlər

Aqil Əsədov 2024-cü ildə Fəaliyyət Planı çərçivəsində görülmüş işlərdən də danışdı: "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi ilə əlaqədar əlavə torpaq sahəsinin ayrılması məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. "Qırmızı Köprü", "Şirvanlı", "Samur" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılıb. "Astar-a", "Biləsuvar" və "Mazmıqara" dövlət sərhədindən buraxılış məntəqələri ilə bağlı layihə-smetə sənədləri hazırlanıb və müvafiq rəy alınması üçün ekspertizaya təqdim olunub. "Samur" ixrac terminalının tikintisi üçün torpaq sahəsi alınmış, təyinatın dəyişdirilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ünvanlanıb. "Qırmızı Köprü" idxal terminalının inşası üçün aidiyyəti qurumlara müraciət edilib. Böyük Kəşik və "Astar" dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı zəruri işlərlə bağlı müvafiq təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Mərkəz rəsmisi bildirib ki, Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə işi Qrupu yaradılıb və bu işi Qrupu fəaliyyətləri çərçivəsində tədbirlərin icrası davam etdirilir. "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin (BHBTDL) liman ərazisində 60 vaqonun saxlanması üçün 3 yeni dəmir yolunun tikintisi isə tamamlanmaq üzrədir. Bundan başqa, Hövsan limanının dalan dəmir yolundan istifadə üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilə imzalanıb. Bakı-Böyük Kəşik dəmiryol xəttinin rabitə-ışarəvermə hissəsinin layihələndirmə işləri hələ də davam etdirilib.

Müsişli-Kürdəmir mənzilində 2475 m kabel xəndək, Ucar-Müsişli mənzilində 2237 m xəndək qazılıb, 200 m sığın kabeli, 650 m optik kabel çəkilməsi təmin edilib, Kürdəmir stansiyasında 414 m xəndək qazılıb, 540 m kabel borusu quraşdırılıb. Ümumilikdə 9 sayda olmaqla, 4 ədəd TE10M markalı magistral teplovoz, 3 ədəd TEM2 markalı manevr teplovozu, 2 ədəd VL-11M markalı magistral elektrovoz təmir edilərək ölkəyə götərilib. Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznes

sin İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə "Bakı KOB evi"ndə gömrük fəaliyyəti təşkil olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmir yolu xəttinin və konteyner terminalının tikintisinə başlanılıb, həmçinin Dübəndi Neft Terminalının maneəsisiz giriş-çıxışı üçün imkan yaradılması və Ələt qəsəbəsində yerləşən BBDTL-in giriş kanalına gomilərin ikitərəfli təhlükəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə dibdərinləşdirmə işləri aparılıb.

Ölkəmizin tranzit imkanlarının tanınması və təşviqi istiqamətində görülmüş işlərdən danışan Aqil Əsədov qeyd edib ki, Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli işlər aparılır: "Ümumiyyətlə, uzun illərdə ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri görülür. Lakin Fəaliyyət Planı çərçivəsində bu işlərin daha sistemli təşkilinə imkanlar yaradılıb. Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət Planı çərçivəsində sistemli

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Paşinyan manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmağa çalışır

"ATƏT-in Minsk qrupu BMT-nin 4 qətnaməsinin icra edilməsi, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən qeydsiz çıxarılması və münafiqin danışıqlar yolu ilə həll olunması üçün yaradılmışdır. Amma torpaqlarımızda erməni işğal davam etdiyi dövrə bu qrupun heç bir fəaliyyəti olmadı və münafiqin danışıqlar yolu ilə həll olunması istiqamətində hansısa addımın atılmasına təşəbbüs göstərilmədi".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, 28 ildə Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regionumuza turist səfəri ediblər: "Cənubi Qafqaz Minsk qrupunun həmsədrləri üçün istirahət mərkəzi olub. Özlərinin fəaliyyətsizliyindən heç utanıb-qızarmırdılar və boş-boşuna danışıq qayırdılar". Təbii ki, onlara Qərbdən verilmiş tapşırıq münafiqəni obedişdirmək və Azərbaycanı işğalla bəndir-mədi idi. "Dövlət başımız isə xalqımızın işğal faktı ilə heç vaxt barışmayacağına dəfələrlə bildirmiş və münafiqəni danışıqlar yolu ilə həll olunmazsa, ədalətli güc yolu ilə bərpa edəcəyimizi açıq şəkildə bəyan etmişdi. Belə də oldu. Nəhayət, 44 günlük savaşa işğala son qoyulmaqla ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ildə isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərimizdə konstitusiyaların qurulması bərpa olundu və erməni separatçılığına son qoyuldu", - deyərək deputat əlavə edib.

Azərbaycanın müharibədən sonra Ermənistanla düşmənçilik səhifəsini bağlamağı və münasibətlərə təmiz və rəqəbdən başlaması təklif etdiyini xatırla-



dan A.Badamov bildirib ki, iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün müəyyən etdiyimiz tələblər Ermənistan tərəfindən birmənalı icra olunmalıdır. Bu tələblərimizdən biri də tarixin arxivinə göndərdiyimiz Minsk qrupunun ləğvi olunması üçün ATƏT-ə birgə müraciətin ünvanlanmasıdır. Azərbaycan Vətən müharibəsi başa çatdığı ilk gündən Ermənistanı belə bir müraciət etməyə çağırıb. Amma təəsüf ki, Ermənistan digər məsələlərdə olduğu kimi, bu məsələdə də konstruktivlikdən uzaq olaraq razılığını bildirməyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanalla-

rına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra Ermənistanla müəyyən hərəkətilik müşahidə edilir: "Belə ki, Paşinyan administrasiyası Ermənistanın Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirdiyinə dair açıqlama verib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və belə addımı Azərbaycandan da gözlədiyini bildirərək Qərbi Azərbaycana özlərinin düşüncəsi ilə yanaşıb. Ermənistanın belə açıqlamalar verməsi sülh məsələsinin onların da gündəliyində olduğunu göstərir. Əgər Paşinyan sülh müqaviləsinin imzalanmasını istəyirsə, burada çətin riyazi alqoritmlərin həll olunması lazımdır. Azərbaycanın tələbləri aydın və dəqiqdir, o cümlədən bu tələblər beynəlxalq hüquqa əsaslanır və suveren ölkələr arasında münasibətlərin qu-

rulması üçün müəyyən olunmuş normalardır. Amma ermənilər boş-boşuna bir-iki cümləni döviyyəyə buraxır və dayanıqlı sülhün əldə olunması üçün hər hansı ciddi addım atmırlar".

A.Badamov xatırladı ki, Ermənistan buna oxşar açıqlamaları 2023-cü ilin avqustunda da vermişdi, amma həmin ilin sentyabrında Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur olmuşdu. İndi də Ermənistanın ikitərəfli açıqlamaları bizi ikitərəfli münasibətlərin formalaşdırılması prosesində düşünməyə vadar edir. Paşinyan manipulyativ açıqlamalar verməklə, ictimaiyyəti çaşdırmağa çalışır.

Deputat hesab edir ki, Qərbi Ermənistanı silahlandırmağa davam etdikcə iki ölkə arasında sülh məsələsi ancaq danışıqlar predmeti olaraq qalacaq.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"



Sudanın lideri: "Müstəmləkəçi güclər Afrikada münafiqşələri qızıışdırır"

Sudan lideri Əbdülfəttah əl-Burhan bəyan edib ki, müstəmləkəçi güclər Afrikada münafiqşələri qızıışdırır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Sudanın Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan bu bəyanatı paytaxt Bissaudakı prezident sarayında Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo ilə görüşü zamanı deyib.



Əl-Burhan və Embalo iki ölkə arasında əlaqələri və büt-

tün sahələrdə əməkdaşlığı genişləndirmək yollarını müzə-

kiyə etmək üçün ikitərəfli görüş keçiriblər. Sudan Suveren Şurasının bəyanatında deyilir ki, əl-Burhan Sudandakı vəziyyəti Çevik Dəstək Qüvvələrinin (RSF) dövlət və onun qurumlarına qarşı qaldırdığı üsyanla izah edib. O əlavə edib ki, Afrika qitəsində münafiqşələri qızıışdırmağa çalışan müstəmləkəçi güclər var.

Sudanın rəhbəri qeyd edib ki, Afrika indi oyanış dövrünü yaşayır ki, bu da qitə ölkələrinə onların daxili işlərinə xarici müdaxiləyə müqavimət göstərməyə imkan verir. "Biz həm köhnə, həm də müasir müstəmləkəçiliyə qarşı ayağa qalxan bəzi Afrika xalqlarının səylərini təqdir edirik", - deyərək vurğulayıb.

Deputatın sözlərinə görə, Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaya qoyduğu son yanaşma da suallar doğurur. Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz, çünki faktiki

Ermənistan Minsk qrupunun ləğvi təklifində səmimidirmi?

"Ermənistan regionda sülhün tərəfdarıdır, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Rəsmi İrəvan sözdə sülh tərəfdarı olduğunu bəyan etsə də, əməldə bunun əksini görürük, çünki bu istiqamətdə praktiki addımlar atmır".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülh prosesi ilə bağlı mövcud mənzərəni şərh edib, dövlətimizin mövqeyini bir daha diqqətə çatdırıb. Bundan sonra Ermənistanın baş naziri sülh üçün hansısa "təklif"lərlə çıxış edib. Əslində, bütün bunlar erməni tərəfinin bu mövzuda spekulasiyanı davam etdirməsidir. "İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır, çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt - 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin "Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi" haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın "əsaslandırma" ifadəsidir. Yəni belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir", - deyərək əlavə edib.

Deputatın sözlərinə görə, Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaya qoyduğu son yanaşma da suallar doğurur. Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz, çünki faktiki

olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsəvvür fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərində düşən vəzifəni yerinə yetirə bilmədi, ona verilmiş mandat əsasında münafiqşənin həllinə nail olmadı. Minsk qrupuna həmsədr ölkələrin liderləri münafiqşənin hərbi həllinin olmadığını iddia etsələr də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Hərbi variant yoxdur" deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-quo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, yürüdülmən müdrik siyasət, xalqın özmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.

S.Fətəliyeva qeyd edib ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olsalar da, Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər: "Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğaldan saxladığı əraziləri tərki etməsi üçün mesaj verə bilər, lakin bu addımı da atmadılar. Həmsədr dövlətlərin işğalçı Ermənistanı ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədr vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Ona görə də Azərbaycan xalqı haqlı olaraq



Minsk qrupunun fəaliyyətindən daim narazı olub. Artıq bu məsələlər geridə qalıb, çünki Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda Ermənistanın Minsk qrupu ilə bağlı hansısa spekulasiyası qəbulolunmazdır".

Siyasətçi vurğulayıb ki, digər narahatçılıq məqam isə rəsmi İrəvanın hərbi-bioloqsiyasətini davam etdirməsidir. Məlumdur ki, Fransa Ermənistanı silah tədarük edir. Eyni zamanda Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbi-bioloqsiyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Amma Ermənistanın anlaşılmazlığı, regionda sabitliyi və sülhü təmin etməyən yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı, bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırılmalıdır. Yəni Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdır, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Fransa-Əlcəzair münasibətləri daha da gərginləşib

XVII əsrdən Fransanın Əlcəzairdə başlatdığı zülm, zillət hələ də nə bitir, nə tükənir. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Fransızlar bu ölkədə yerli sakinləri ərəb kimliyindən və islamdan imtina edərək Fransa təbəəliyini güc yolu ilə qəbul etdirməyə çalışıblar.

XIX əsrdə başlayan qətlər İkinci Dünya müharibəsi başa çatandan sonra da davam etdirilib. Fransa KİV-in yazdığına görə, 1945-ci ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanı qanıma qəltan edib. Qanlı "keçmiş"ni unutmaq üçün rəsmi Paris son üç əsrdə törətdiyi soyqırımları ilə bağlı arxiv sənədlərini möhv etsə də, 140 il ərzində öz əzablı uğrunda mübarizə aparən əlcəzairilərin qətl faktını gizlətmək mümkün olmayıb. Tarixi mənbələrə əsasən, dünyanın müxtəlif ölkələrindən Fransaya gətirilən təxminən 18 min insanın kəllə sümüyü laboratoriyalarda analiz edilib. İdentifikasiya aparılan 500 kəllə sümüyündən 36-sı XIX əsrdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımın qurbanlarına aid olduğu təsdiq edilib.

Başqa bir fakt. 1966-1996-cı illərdə Fransa Əlcəzairdə 210 dəfə

nüvə sınağı həyata keçirib. Əlcəzair hökumətinin məlumatına əsasən, nüvə sınaqları zamanı 18 min hərbiçi və mülki şəxsə ziyan dəyib. Nüvə sınaqlarından zərərçəkənlərin əksəriyyəti sonrakı bir neçə il ərzində həyatlarını itiriblər. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təminatın ödənilməsi barədə qanun qəbul ediləndə, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.

Fransanın Əlcəzairdə törətdiyi insanlığa sığmayan qatı cinayətlər əlcəzairiləri yalnız fiziki cəhətdən möhv etməklə yekunlaşmayıb. Dünya mətbuatının yazdığına görə, Fransanın müstəmləkə administrasiyası Əlcəzairin ərəb əhalisini asimilyasiya etmək və Afrika ölkəsinin yerli sakinlərini tarixi köklərindən mümkün qədər uzaqlaşdırmaq, cəmiyyəti maksimum şəkildə parçalamaq və əsarətdə saxlamaq, eləcə də əlcəzairiləri təhqiramiz so-



yadlarla alçalmaq məqsədilə müvafiq qanun da qəbul etmişdi. Bu qanuna əsasən, ərəblərə heyvanları və ya insanın bədən hissələrinin adları verilir və ya onlar ərəb dilindəki təhqiramiz sözlərlə adlandırılırdı. 1882-ci ildən bəri Əlcəzairdə bütün adlar iki sözlə endirilib, hərçənd ki, ərəbcə adlar dörd və daha çox komponentdən ibarət

olub. Adların ərəb dilindən fransız dilinə transkripsiyası da ciddi təhlükələrə müşayiət olunduğuna görə, Əlcəzair soyadları heç bir mənada sınırlı deyildi. Bu səbəbdən hər il orta hesabla 600 Əlcəzair vətəndaşı Fransa müstəmləkəçiliyindən miras qalan soyadlarının dəyişdirilməsi xahişi ilə dövlət qurumlarına müraciət edib soyadını dəyişdirir.

Fransa prezidenti Emmanuel Makronun 75 yaşlı yazıçı Buəlam Sansalın həbs edilməsinə dair bəyanatı onsuz da gərgin olan Əlcəzair-Fransa münasibətlərini bir qədər də gərginləşdirib. Əlcəzairin Xarici İşlər Nazirliyi Makronun Buəlam Sansalın həbs olunması ilə bağlı bəyanatını kəskin şəkildə qınayıb və bunu Əlcəzairin daxili işlərinə qə-

bulədlilməz müdaxilə kimi qiymətləndirib. Əlcəzairin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Əlcəzair Makronun verdiyi bəyanatları böyük təəccüblə izləyib. Bu bəyanatlar, ilk növbədə, belə məsuliyyətsiz və qeyri-ciddi şəkildə fikir söyləməyi münasib bilən şəxsin özüne zərər yetirir. Nazirlik əlavə edib: "Bu cür bəyanatları yalnız qınamaq, rədd etmək və pisləmək olar, çünki bunlar Əlcəzairin daxili işlərinə açıq və qəbulədlilməz bir müdaxilədir". Vurğulanıb ki, Fransa prezidentinin söz əzabı adını altında böhtan və yalan söyləməsi, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı cinayətdir. Sansal Buəlam Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur.

Mətbuata verdiyi müsahibədə Fransa-Əlcəzair münasibətlərindən bəhs edən Fransanın daxili işlər naziri Bruno Retayo qeyd edib ki, "Biz Əlcəzair məsələsində son dəfə narahatçılıq həddə çatmışıq. Əlcəzairlə bağlı ölməzdə olan bü-

tün vasitələri araşdırmalıyıq". Fransanın nazir əlcəzairilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu da vurğulayıb.

Xatırladaq ki, Fransanın cənubunda Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloqçu yanvarın 4-də "Tik-Tok" sosial şəbəkəsində Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, Fransadan deportasiya ediləndə, Əlcəzair onu qəbul etməyib, geri göndərib. Bloqçu qayıtdıqdan sonra Sena və Marna departamentində müvafiqəti saxlama mərkəzinə yerləşdirilib. Bloqçu videonu çəkərkən dərman vasitəsinin təsiri altında olduğunu qeyd edib. Əlcəzairin deportasiya edilmiş bloqçunu qəbul etməməsinə Bruno Retayo Əlcəzair "Paris alqaltmaq istəyir" kimi qiymətləndirib.

Fransanın daxili işlər naziri bu açıqlamaları ilə əslində rəsmi Parisin düşüncəli olduğunu etiraf edib. Makronun yarıtmaz siyasəti Fransanı elə bir vəziyyətə gətirib ki, 250 ildən artıq qan gölündə boğduqları Əlcəzair də bu gün özünü dünyanın "supergücü" hesab edən dövlətə alqalda bilir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Azərbaycan Respublikası baş prokurorunun rəhbərliyi ilə (videokonfrans rejimində) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib



Yanvar ayının 13-də Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər təbə rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Giriş nitqi ilə çıxış edən baş prokuror Kamran Əliyev tərəfindən qeyd edilmiş ki, müstəqil, qüdrətli Azərbaycan dövlətinin varlığı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasətinin, vaxtında və qətiyyətlə atılmış olduğu hər bir addımın bəhrəsinin bu gün bütün Azərbaycan xalqı, o cümlədən bizlər şahidi oluruq. O cümlədən Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafının əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu xüsusilə vurğulanıb.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Naxçıvan Muxtar Respublikasının hörtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və

bu, hazırda da davam etdirilməkdədir.

Çıxışda həmçinin qeyd edilmiş ki, yola saldıığımız 2024-cü il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. Məhz həmin il də ölkəmizin tarixində ilk dəfə olaraq suveren ərazilərində 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Ötən ilin digər əlamətdar hadisələrindən biri isə Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli sərəncamı ilə 01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin növbədən kənar seçkilərinin keçirilməsi olmuşdur.

2024-cü ilin prokurorluq orqanları üçün də əlamətdar il olduğu konkret misallarla qeyd edilmişdir.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sonan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə muxtar respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Bildirilmişdir ki, 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 376667 məhkəmə maddi ziyanı 367302 manatın (97,51%) ödənilməsi təmin olunmuşdur. Bundan əlavə, 2024-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 584 müraciət daxil olmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, təbə rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla,

ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Geniş kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmuş əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətrafında müzakirə edilmişdir.

Geniş kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətinin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiyaya və Suverenlik İli" elan edilməsi ilə bağlı zəruri tapşırıqlar verərək sonda muxtar respublikanın prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzvlüyünə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğrunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.

Dünya İqtisadi Forumunun hesabatında "ASAN xidmət" in fəaliyyəti barədə məlumat verilib

2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun "Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9,8 trilyon dollarlıq bir fürsət" adlı hesabatı dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur.



Bununla bağlı hesabatda Azərbaycan daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn, Braziliya, Almaniya, Malayziya, Ruanda və Ukrayna). Sözügedən hesabatda "ASAN xidməti" modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətən-

daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub. Həmçinin "ASAN müraciət" informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir.

Bundan əlavə, "ASAN Viza" sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.

Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyətinə də yer verilir.



29 yanvar bələdiyyə seçkiləri günüdür

Məntəqələrdə hazırlıq işləri yekunlaşır

Yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji, abadlıq, kommunal və infrastruktur işlərinin həyata keçirilməsində bələdiyyələrin üzvlüyünə böyük vəzifələr düşür. Odur ki, insanlar bu qurumdan çox şey umurlar.

Xüsusən seçki zamanı ehtiva namizədlərə səs vermək istəyənlər ki, onlar bu etimadı doğrulda bilsinlər. Bu baxımdan yanvarın 29-da keçiriləcək növbəti bələdiyyə seçkilərinə maraqlı deyil. O cümlədən Gəncədə də bələdiyyə seçkilərinə çox məsuliyyətlə yanaşılır. Bunu 38 sayılı Gəncə I Seçki Dairəsində olarkən bir daha yəqin etdik.

Dairə seçki komissiyasının sədri İbrahim Cəfərov dedi ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində dairə üzrə 52,9 mindən çox seçici səs verməlidir. Bunun üçün 38 seçki məntəqəsində bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. Seçkilərin şəffaflığını təmin etmək üçün 13 məntəqədə veb-kamera quraşdırılmışdır. İnsanların bələdiyyəyə

ümidləri çox olduğundan əvvəlki seçkilərdən fərqli olaraq budəfəki seçkilərdə namizədlərin sayı xeyli artmışdır. Onların tərkibində siyasi partiyaların nümayəndələri az deyil. Yeni Azərbaycan Partiyası, Böyük Qurtuluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiyasının nümayəndələri daha fəaldır. Seçkilərin aşkarlıq şəraitində keçməsi üçün dairədə 569 müşahidəçi də qeydiyyatdan keçmişdir. Onlardan 211 nəfəri siyasi partiyaları təmsil edir.

Qeyd edək ki, bu seçkilərdə ilk dəfə səs verənlərin, eləcə də yaş 80-dən yuxarı olanların qeydiyyatı da aparılmışdır. Məlum olmuşdur ki, dairəni əhatə edən seçki məntəqələrində ilk dəfə 77 gənc, 872 nəfər isə yaş 80-i keçmiş seçici səs verəcək.

Dairəni əhatə edən məntəqələrdə seçici siyahıları dəqiqləşdirilmiş, bir neçə məntəqədə fiziki aktivliyi olmayan seçicilər üçün panduslar quraşdırılmış, xəstələ-

rin öz evlərində səs vermələri üçün xüsusi qruplar yaradılmış və səyyar seçki qutuları hazırlanmışdır. Bələdiyyə üzvlüyünə namizədlərə təbliğat və təşviqat aparmaları üçün də hər cür şərait yaradılmışdır. 26 sayılı seçki məntəqəsi şəhərdəki 16 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Məlahət Məmmədova ilə söhbət zamanı dedi ki, seçkilərin şəffaf və demokratik şəraitdə keçməsi üçün məntəqədə bütün şərait yaradılmışdır.

Məntəqədə olarkən ahlı yaşlı seçici Yunis Manafovla görüşdük. Dedi ki, ömründə çox seçkilərdə iştirak edib. Həmişə də çalışıb ki, layiqli insanlara səs versin. Nəticə isə həmişə yaxşı olub. Onun səs verdiyi namizədlər etimadı doğrulduqlar. Əminliklə bildirdi ki, bu seçkilərdə də səs verəcəyi namizəd etimadı doğrulducaq. Odur ki, seçki günü təzdan məntəqəyə gəlməklə seçicilərə nümunə olacaq.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Təbliğat-təşviqat kampaniyası aparılır

97 sayılı Törtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə 50 seçki məntəqəsi fəaliyyət göstərir. 3 seçki məntəqəsi isə qapalıdır. Artıq 43,5 min seçici olan dairə üzrə siyahılar dəqiqləşdirilib və əhəlinin tanış olması üçün müvafiq yerlərə asılıb.

Dairə üzrə 8 bələdiyyəyə üzv seçiləcək. 94 yer uğrunda 185 namizəd mübarizə aparacaq. Qeyd olunan namizədlərdən 94 nəfəri YAP, 1 nəfəri Ağ Partiya üzvü, 90 nəfəri isə tərəfsizdir.

Dairənin seçki məntəqələrində lazım olan hazırlıq işləri tam başa çatdırılıb. 9 seçki məntəqəsində VEB kameralarının quraşdırılması nəzərdə tutulub. Bundan əlavə, seçkiləri



müşahidə etmək üçün 551 nəfər müşahidəçi qeyd olub.

Hazırda qeyd olunan namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. Bu müddət ərzində seçicilərlə görüş üçün

müvafiq yerlər müəyyən olunub. Bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşlərin keçirilməsi və seçkiqabağı təşviqat işlərinin aparılması ilə bağlı rayonun yaşayış məntə-

qələrində müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı və ünvani yerli rayon qəzetində dərc olunub.

Lazım QULİYEV,
"Azərbaycan"

Maraq və fəallıq yüksəkdir

Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində bu mühüm siyasi kampaniyaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Seçkilərə hazırlıq işlərinin görülməsinə kömək etmək üçün şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qarargah yaradılmış, seçki orqanları ilə birgə hazırlıq işlərinə məsul olan təşkilatların fəaliyyəti əlaqələndirilmişdir.

Rayonda 3 seçki dairəsi üzrə 132 seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərin ümumi sayı 139,2 min nəfərdir. Məntəqələrdə seçki komissiyalarında normal iş şəraitinin yaradılması üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, məsul şəxslərin iştirakı ilə seçki məntəqələrinin yerləşdiyi binalara baxış keçirilmişdir. Məlum olmuşdur ki, bütün məntəqələrin yerləşdiyi binalar təmir olunmuş, elektrik, təbii qaz, su və telefonla təmin olunmuşdur. Bundan əlavə, məntəqələrdəki elektrik generatorlarına texniki baxış keçirilərək səs vəziyyəti gətirilmişdir. Eyni zamanda təşviqat materiallarının yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində 132 təşviqat lövhəsi quraşdırılmışdır.

Məntəqələrin hər birində seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi yerlərdəki məlumat lövhələrində yerləşdirilmişdir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, seçici siyahıları gündüzlük dəqiqləşdirilir. Həqiqi hərbi xidmətdən tərxis olunanlar, əraziyə daimi yaşamağa gəlirlər, o cümlədən qeydiyyatı daimi yaşayış yeri, hərbi xidmətə çağırılanlar, qeydiyyatda olub digər şəhər və rayonlarda daimi, o cümlədən müvəqqəti və bir ildən artıq xarici ölkələrdə yaşayanlar, vəfat edənlər, yəni təhsil alan tələbələr, ilk dəfə səs verənlər, ən yaşlı seçicilər, seçki məntəqəsinə gəlməkdə çətinliyi olanlar və şəxsiyyət vəsiqəsi olmayanlar barədə əldə edilən məlumatlar əsasında müvafiq düzəlişlər olunur. Yeri gəlmişkən bildirik ki, rayon üzrə ilk dəfə səs verənlərin sayı



649, seçki günü 18 yaşlı tamam olanların sayı 45, ən yaşlı seçicilərin sayı 2049, o cümlədən yaş 100-dən artıq olan seçicilərin sayı 3 nəfərdir.

Həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqlarının, mitinqlərinin qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və seçkiqabağı təşviqatın aparılması üçün rayon ərazisində açıq və qapalı yerlər müəyyən edilmişdir. Rayonun yaşayış məntəqələri üzrə açıq yerlərin sayı 93, qapalı yerlərin sayı 56-dır.

Lənkərandə 24 bələdiyyə üzrə ümumilikdə 278 nəfər bələdiyyə üzvü seçilməlidir. 278 bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən 278, Ədalət, Hüquq və Demokratiya, Ümid partiyalarının hər birindən 1, Böyük Qur-

tuluş Partiyasından 3 nəfərin namizədliyi irəli sürülmüşdür. Tərəfsiz olmaqla öz təşəbbüsləri ilə namizədliklərini irəli sürənlərin sayı isə 218 nəfərdir.

Yanvar ayının 6-dan qeyd olunan namizədlər üçün seçkinin təşviqat və təbliğat mərhələsi başlamışdır. Bununla bağlı bütün namizədlər üçün bərabər şərait yaradılmış və namizədlərin təşviqat materiallarının təşviqat lövhələrində yerləşdirilməsi, eyni zamanda şəhər icra hakimiyyəti tərəfindən ayırılmış qapalı və açıq yerlərdə namizədlərin seçkilərə görüşləri təmin olunmuşdur.

76 sayılı Lənkəran-Masallı seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Cəmil Hüseynov bütün məntəqələrdə hazırlıq işlərinin başa çatdığını bildirdi. Xarxatın kəndindəki 29 nömrəli məntəqənin sədri Faiq Babayev sözlərinə görə, seçkilərə tam hazırdırlar. 1472 seçicinin siyahısı dəqiqləşdirilmiş, səsvermə qutuları və kabinetlər qaydalar əsasında hazırlanmışdır.

Öyrəndik ki, məntəqə üzrə 25 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 16 nəfər seçicinin isə yaş 80-dən yuxarıdır. Rayonun ən yaşlı seçicilərindən olan Qızbəs Səmid qızı Mehdiyeva bu məntəqədə səs verəcək. 105 yaşlı Qızbəs nənə böyük həyat yolu keçmiş, sovet dönəmində yerli təsərrüfatda müxtəlif vəzifələrdə çalışmışdır. Onu da qeyd edək ki, Qızbəs Mehdiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kətiyyəsi var. Bizimlə söhbət zamanı bildirdi ki, səhhəti imkan versə, məntəqədə səs verəcək: "Əgər bu alınmasa, onda daşınan seçki qutusunun evimə gətirilməsini xahiş edəcəyəm".

Seyran CAVADOV,
"Azərbaycan"

Bu il keçmiş köçkünlər 20-yə yaxın yaşayış məntəqəsinə qayıdacaqlar

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük Zəfərlə başa çatdı. Erməni işğalçıları diz çökdürüldü, məğlub edildi. 44 günlük Vətən müharibəsində qazanan bu böyük və qürurverici Zəfər nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu.

Torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalından azad olunan sonra bu ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində inamlı və uğurlu addımlar atıldı. Qısa müddət ərzində "Böyük Qayıdış" Dövlət Proqramının icrasına başlandı, böyük layihələrin icrasına start verildi. İşğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işlərinə başlandı.

İlk addımlardan aydın görüldü ki, erməni işğalından azad olunan ərazilərdə quruculuq işləri sürətlə aparılacaq və illərdən bəri doğma ocaqlarından didərgin salınmış keçmiş köçkünlər böyük sevinc içində ata-baba yurdalarına qayıdacaqlar. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində çıxışı zamanı xalqımızı sevindirərək quruculuq və abadlıq işlərinin sürətlə aparılacağını bildirmişdir. Dövlət başçısı bu xoş müjdəni Azərbaycan xalqına sevinc içində verərək demişdir: "Böyük qayıdış başlayır, bütün işlər start verildi. Əminəm, necə ki düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dedə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik".

Hər şey Prezident İlham Əliyevin müdrikcəsinə dediyi kimi oldu. "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq Zəngilan, Füzulidə, Cəbrayıl, Laçında, Şuşada, Ağdamda və başqa bölgələrdə qısa müddət ərzində yaşayış məntəqləri salındı. Aparılan quruculuq və abadlıq işləri nəticəsində artıq bir zamanlar doğma ocaqlarından didərgin düşmüş məcburi köçkünlərin geriyyə köçü başladı. Aparılan quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlər Şuşaya, Laçına, Zəngilana,

Cəbrayıl, Füzuliyə və başqa bölgələrdəki doğma ocaqlarına qayıdılar. Belə təntənəli qayıdış, belə qürurlu dönüş 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının dilindən düşməyən arzusu, qəlbindən heç vaxt çıxmayan istəyi idi. Uzun illər idi ki, xalqımız bu günün, bu anın həsrəti ilə yaşayırdı, həmin xoşbəxtliyə qovuşacağı günü intizarla gözlüyürdü. Döyüşlərdə qazanan qələbəyə, aparılan böyük quruculuq işlərinə əsaslımb itfixar və qürurla deyə bilirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanan möhəşəm Zəfər nəticəsində xalqımızın illərdən bəri ürəyində olan arzuları reallığa çevrildi, xeyalları gerçəkləşdi.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Qısa müddət ərzində çəkilən bu yol işğaldan azad olunmuş qayıdışın, geriyyə dönüşün simvoluna çevrildi. Quruculuq işlərinin sürətləndirilməsi məqsədilə asfalt yollarla yanaşı, "Qarabağın hava qapısı" adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilib istifadəyə verildi. İşğaldan azad olunmuş ərazilərdə üçüncü hava limanı isə hazırda Laçın şəhərində tikilir.

Məlum idi ki, işğal illərində erməni quldurları illərdə saxladığıları ərazilərdə töbi resurslardan qeyri-insani istifadə edir, ətraf mühiti kobud şəkildə çirkləndirir, təbiətə sağlamsız zərər vurur, onun nizamını pozurdular. Bunun da nəticəsində əvvəlki illərdə qurulmuş infrastruktur sıradan çıxır, hər şey dağıdıldı. Erməni işğalçıların bu illər ərzində əsas məqsədi yalnız ərazilərimizə, təbiətimizə ziyan vurmaq olub. Düşmənin təbiətimizə vurduğu ziyanın aradan qaldırılması istiqamətində də bu gün zəruri bərpa işləri aparılır.

Hazırda "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq quruculuq işləri Qarabağ və Şərqi Zəngəzürdə uğurla davam etdirilir. Görülən tədbirlər nəticəsində ilk günlərinə yaşadığımız 2025-ci ildə də minlərlə keçmiş köçkün ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci il yerli televiziya kanallarına verdiyi müsahibəsində başqa sahələrlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq və bərpa işlərindən də ətraflı bəhs etmişdir.

Vahid MƏHƏRƏMOV,
"Azərbaycan"

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər yüz minlərlə vətəndaşımızın yurd həsrətinə son qoydu. Uzun illər işğal altında qalan ərazilərimizdə yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi, mədəni və dini abidələrimiz məhv edilib, yeraltı və yerüstü sərvətlərimiz talan olunaraq cinayət törədilib. Düşmənin tapdığından azad edilmiş ərazilərimizdə müharibədən dərhal sonra başlanılan yenidənqurma və bərpa işləri sayəsində şəhər və kəndlərimiz abadlaşdırılıb, keçmiş məcburi köçkünlər mərhələli olaraq əzəli yurd yerlərinə geri döndürüldü.



Yeni ilin ilk köçü

Daha 165 cəbrayılı doğma yurduna qovuşdu



2022-ci il iyulun 19-da 30 il sonra əsarətdən qurtarılmış torpaqlarımız ilk qayıdış karvanını qarşıladı. Böyük qayıdış proqramı çərçivəsində uzun illər doğma yurd xiffəti ilə yaşayan insanların səsini artıq ata-baba ocaqlarından gəlir.

Həsəti bitən yurd yerlərindən biri də Cəbrayıl şəhərində. Bu şəhər doğma sakinlərinə öten il sentyabrın 26-da qovuşub. 2025-ci ilin ilk köçü də məhz Cəbrayıl oldu. Yenidən qurulan şəhərə dənən daha 39 ailə - 165 nəfər qayıtdı.

İşğaldan azad edilmiş digər ərazilər kimi, Cəbrayıl da yeni dövrünə yaşayır. Vahid baş plan əsasında qurulan şəhərdə sakinlərin rahat və fəxrli yaşaması, işlə təmin olunması üçün hər bir şərait yaradılır. Cəbrayıl da çoxsaylı bərpa və quruculuq işləri görüldü, hazırda da bu işlər sürətlə davam etməkdədir.

Böyük qayıdış proqramına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmiş ərazilərə köçürüləcək. Bu istiqamətdə məqsəd-



yönlü tədbirlər həyata keçirilir. İndiyədək 2653 ailə - 10397 nəfər ocağına geri döndü. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Taliş kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 326 ailə (1334 nəfər) Cəbrayıl şəhərində, 48 ailə (271 nəfər) Xocalı rayonunun Ballica kəndində məskunlaşdı.

Ən qürurverici hal isə odur ki, Qarabağ və Şərqi Zəngəzürdə həyata keçirilən layihələr Azərbaycanın öz gücü hesabına gerçəkləşdirilir. Bu ərazilərdə yeni infrastruktur qurulur, yollar salınır, 60 kilometrədən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir, kommunikasiya sistemləri yaradılır, hava limanları tikilir. Bu işlər 2025-ci ildə də davam edəcək. Prezident İlham Əliyevin sözlərinə görə, bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşacaqlar.

Dağıdılmış, viran qoyulmuş əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub.

İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə həyata keçirilən quruculuq işləri onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın hamısı tezliklə əzəli yurdlarına qovuşacaqlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbidir

Bu, insan hüquqları məsələsidir

Azərbaycan dövlətinin qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı məsələsində qətiyyətli mövqe sərgiləməsi töbi ki, monoetnik dövlət Ermənistanın şovinist ideyaları ilə üst-üstə düşür. Buna görədir ki, baş nazir Nikol Paşinyan erməni hiyləgərliyi ilə bunu guya ölkəmizin ərazi iddiası kimi qələmə verməyə çalışır, hadisələrə başqa don geyindirərək beynəlxalq ictimaiyyətin fikrini ayrı istiqamətə yönəltməyə çalışır. Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair bu yaxınlarda verdiyi ziddiyyətli açıqlamaları ilə əlaqədar Qərbi Azərbaycan İcmasının verdiyi bəyanatda da vurğulanır ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. O da qeyd olunur ki, qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparılmalı barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərhi yanlışdır: "Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüququn və insan hüquqlarından irəli gələn öhdəliyidir".

Xatırladaq ki, bu günlərdə qondarma Ermənistan dövlətinin faşist ideyaları prezidentini Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışının videoyazısı yayılıb. Petrosyan həmin videoda ermənilərin həyata keçirdikləri işğalçı siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən danışır, düz 600 ildir ki, ermənilərin Qarabağ, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni əsrlərdən bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirir. Bu isə Ermənistanın necə monoetnik dövlətə çevrilməsini aydın şəkildə təsdiqləyir.

Qondarma Ermənistan dövlətinin vaxtilə prezidentləri olmuş qatıl Robert Koçaryan və Serj Sarkisyanın da azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım törətdiklərini, işğal siyasəti həyata keçirdiklərini etiraf etdikləri faktlar mövcuddur.

Qərbi azərbaycanlıların qayıdışına şərait yaradılmalıdır

Bütün bunlar isə Ermənistanın dövlət olaraq faşist və şovinist ideyalar üzərində qurulduğunu təkdiddiməz şəkildə sübut edir. Eyni zamanda Nikol Paşinyanın Qərbi Azərbaycana qayıdışla bağlı sərgilədiyi destruktiv siyasət onu deməyə əsas verir ki, Ermənistan da faşizm ideyaları hakimdir. Hər nə qədər Paşinyan özünü

"sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, əməlləri ilə bunun əksini göstərir. Ermənistanın baş naziri regionda sülh və oməkdaşlıq bərqərar olunması üçün səmimi sözlər göstərmir. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə bununla bağlı manipulyasiyalar etməyə cəhd göstərir.

Nikol Paşinyanın iddialarına cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı sosial mediada paylaşımında bildirib ki, Ermənistan sülhə maraqlıdır, ərazi iddialarından əl çəkməlidir. Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözləyir. "Bəs bütün bunlar haqiqətən deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

A.Hacızadə bildirib ki, Ermənistan, haqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdır, nə üçün konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırıldığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vaxt geri çəkmir. "Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətli" təsdiqi hesab edilə bilməz".

"Dənizdən-dənizə" böyük imperiya yaratmaq kimi sərəmsə xülyaya qapılan erməni millətçiləri XIX-XX əsrlər ərzində

azərbaycanlılara məxsus torpaqları qəsb edib, xalqımıza qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Sözügedən tarixi müxtəlif kəsimlərdə həyata keçirilən mənfur plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərdə - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlarla məruz qalıblar.

Zamanla tarixi torpaqlarımız İrəvana, Zəngəzürə, Göyçə mahalına zorla yiyələn ermənilər özərlərini saxta tarix uydurmaq üçün, ilk növbədə, qədim toponimlərimizə qənim kəsiliblər. Yer adlarımızı dəyişdirib uydurma erməni adları quraşdırıblar, bəzən isə riyakcasına Azərbaycan dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.

Lakin tarixin erməni şovinistləri tərəfindən qaranlıq gömülən üzü getdikcə aydınlığa çıxır. Ermənistanın qatıl prezidentləri də etiraf ediblər ki, azərbaycanlıları kütləvi şəkildə etnik təmizləməyə məruz qoyublar və dedə-baba torpaqlarından zorla didərgin salıblar. Bu gün də Ermənistan hakimiyyəti 300 mindən çox azərbaycanlıların insan hüquqlarını heçə sayaraq onların qayıdışını müxtəlif məkrli yollarla əngəlləməyə çalışır.

Ancaq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapdığı kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə əzəli yurdlarına qayıdışı təmin ediləcək. Bu, Azərbaycan xalqının, dövlətinin qarşısında duran milli hədəfidir.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"



Tarixi yurd yerimiz olan indiki Ermənistan adlanan ərazilərdən zor gücü ilə qovulan yüzminlərlə soydaşlarımızın beynəlxalq hüququn prinsiplərinə uyğun formada geri qayıdışını təmin etmək dövlətimizin prioritetidir. Buna görə də Qarabağ və Şərqi Zəngəzürün işğaldan azad edilməsindən sonra qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şərəitdə dedə-baba yurdlarına dönüşünü həyata keçirmək istiqamətində ardıcıl və mühüm addımlar atılır.

"...Hər şeyin ardıcılığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk



«AZƏRBAYCAN» qəzetinin 1919-cu il 9 may (Cümə günü) tarixli 176-cı nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası



AZƏRBAYCAN

Cüma, 8 şabanül-müəzzəm sənə 1337.
9 mayıs 1919 sənə.

Gündəlik siyasi, ictimai, ədəbi,
iqtisadi türk qəzetəsidir

Məhəlli-idarə:
Bakı, Vorontsovski və Qubernski
küçələrin künçündə 4 nömrəli evdə
"Azərbaycan" idarəsi.

Telefon nömrə: 39-60.

Tək nüsxəsi 1 manat.

Türk və islamliğa müfid məqalələrə
səhifələrimiz açıqdır.

Dərc olunmayan övraq iadə edilməz.

Dərc edilən məqalətin mükafatını
idarə təyin edir.

Abunə şəraiti:
Bakı üçün 1 aylığı 20 rubla,
2 aylığı 35 rubla, 3 aylığı 50 rubla.
Qeyri şəhərlər üçün 1 aylığı 25 rubla,
2 aylığı 45 rubla, 3 aylığı 60 rubladır.

Elan fiatı: birinci səhifədə sətri 4 rubla,
axırncı səhifədə sətri 3 rubla,
itən şeylər və yer axtaranlar üçün 2 rubla.

ARŞIN MAL ALAN

Hökumət Teatrosunda axşam tamaşası

Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli Qardaşları
Müdiriyyəti

Cüma günü şabanül-müəzzəm ayının 8-də 1337-ci sənə
(mayın 9-da 1919-cu ildə) Müdiriyyətin artıksız Qamar
xanın və artistləri Hacıbəyabəyov, Narimanovun şərafına
(benefitsına) bu mövümdə axırncı dəfə olaraq mövqeyi-
tamaşaya qoyulacaqdır Üzeyir bəy Hacıbəylinin yazmış
olduğu məşhur "Arşın mal alan".

Biletlər indidən benefis qiymətinə teatrın kassasında
satılmaqdadır. Tamaşa başlanacaq axşam saat 8-in yarısında.

QİSMİ-RƏSMİ
[RƏSMİ HİSSƏ]

Elan

Mayısın 8-də şəhər küçələrinə böylə elanname
yapışdırılmışdır:

Zaqafqaziya əhəlisinə
İngiliss Hökumətinin Zaqafqaziyanı işğal etməkdə məqsə-
di barəchi-zir [aşağıda] bəyan olunur.

Əvvəla, Düvəli-Etilafiyə [Antanta dövlətləri] ilə Türkiyə
arasında münaqiğ mütarikanamə ehkaminə mövqeyi-tə-
biqə qonulması [imzalanmış atəşkas müqaviləsi hökmlərinin
tətbiq edilməsi]; saniyan [ikincisi], hal-hazırda hüdü
məsələləri ilə məşğul olan Sühl məclisinin qərarı-qəti itiraz-
nadək [qəti qərar qəbul etməsinə qədər] məmləkətdə
əmniyyət və intizamın təminidir.

Binəanileyh [ona görə], zeyləda [aşağıda] vəqə imza edən
Zaqafqaziyaqda mövcud ingiliss qüvəsi [qüvvələri] Baş koman-
danı barəyi-fərman elan edirəm ki:

Nizam və intizam dairəsində yaşamaq və qəbil olduğu
qədər əhvəli-təbiətdə təqib etdikləri [həmişəki, təbii halda
məşğul olduqları] işləri ilə iştigal etmək [məşğul olmaq] hər
kəsin vəzifəsidir. Bu nöqtələrə riayət olunmuşca, ingiliss,
yəxud Müttəfiqin qüvəsinə [Müttəfiqlər ordusuna] qarşı
heç bir xüsumət [düşmənçilik] göstərilmədikcə ingiliss
qüvəyi-əsgəriyyə idarəsi tərəfindən heç bir müdaxilə vəhu
bulmayacağı kimi, həyatları təhlükədə bulunmayacaq və
sərbəstiyi-şəxsiyyətlərinə və mallarına [hayət və mülk tox-
unulmazlıqlarına] riayət olunacaqdır. Məməfih [bununla
bədə], ifəyi-vəzifədə əhmal edənər hərbin icab etdiyi icab-
ətindən [məcburiyyətlərindən] dolayı mücazəti-
tərhibiyyəyə [çəkindirici cəzalar] düçar olacaqlardır. Söylə
ki, ingiliss, yə Müttəfiqin qüvəsinə və yəxud bunlardan bir
fərdinə qarşı və düşmənlərimizə yardım edə biləcək səfər-
barlik iqa [etməyə, həyata keçirməyə] və yə iqaşına təşəb-
büs edənər və dəmiryolları, körpülərə, teleqraf və telefon
tellərinə, qəbili-istəmal [İstifadəsi mümkün olan] sulara və
əsgəri malzəmələrə [hərbi ləvazimata], kima aid olursa-
olsun, mövcibi-hüzar olanlarla bu elanname ehkaminə
məğayir [hökmlərinə zidd] hərəkət edənər divanı-hərb-i-
orfiqə [hərbi fəvqaladə məhkəmə tərəfindən] müəhkimə
olunaraq cürmünə [İşlədiyi cinayət] görə icab edən ədəm
və yə başqa bir cəza ilə təciyyə olunacaqlardır [cəza-
landırılacaqlar].

Zaqafqaziyaqda ingiliss qüvəsi Baş komandanı

Qarargahı-ümumi [Baş qarargah]

20 mart 1335 / 1919

General Milin

HACI-TƏRXANDA

Sosialistlərə töhfə olmaq üzrə Hacı-Tərxandan
[Həştərxandan] alınmış olan bir məktubdan şəhərin halını
göstərən bəzi yerlərini təqdim edirik. Məktub şabanın 3-də
yazılmışdır. Sahibi-məktub yazır ki:

"Şaharda ümum dükənlər Bolşevik Hökumətinin
əлиндədir, heç kəsin dükəna malik olmaq və əlverişli etməyə
ixtiyarı yoxdur. Gizli satanları da gülləbaran edirlər. Şaharda
nahəyat darca siddətli naxoşluqlar hökmfərmdir [höküm
sürməkdədir]. Bolşevik hökumət dükənlərindən malları bir
qiymətlə satırlar: onun putu 2000 manat, qəndin girvənkəsi
250 manat, at 30 manat, yağı 150 manat girvənkəsi, sair
şeylər də bu qərar ilə. Bu yaxınlarda Şura Hökuməti əleyhinə
üşyan etmişlərdir. Fəhlələr nümayiş edərək hökumət onları
gəmi topları ilə qarşılıqlı 30 minə qədər fəhlə [o cümlədən
bir çox arvad-uşaq] qırmışlardır. Müsədima [toquşma] Polis
körpüsünü adı körpü yanında olmuşdur. Körpünü də yandır-
mışlardır."

İştə, tətillər bizim nəfətimizi bu bolşeviklərlə mala dəy-
işib ucuzluq etmək istəyirlər. (?)

QAFQAZIYA CÜMHURİYYƏTLƏRİ
KONFRANSI

Mayın 8-də Cənubi Qafqaz cümhuriyyətləri
nümayəndələrinin ikinci iclası vəqə olmuşdur. Həman iclası
Şimali Qafqaz Cümhuriyyəti müəxəssəsləri Aslanbək Butayev,
Əlixan Kantemir və Nurəddin Penzulayev yetişib iştirak
etmişlərdir. İclası sadərat edən Xan Xoyski həzrətləri kon-
frans naməndən Dağıstan Cümhuriyyəti müəxəssəslərini
[nümayəndələrini] tabrik və təhniyyət edərək [qutlayaraq],
Şimali Qafqaziya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi
cərayənlərin bir olmasını iradə edirlər [göstərirlər].

Sonra sədr həzrətləri Dağıstan və Şimali Qafqaz öhdə-
sinə düşmüş ağır təcrübələrin bütün Cənubi Qafqaz millətləri
içində bir təsir oyatdığına işarə ilə dağıstanlıların Cənubi
Qafqaz cümhuriyyətləri ilə ittihad və ittifaq eyləməsinə yeni
bir qüvvət bulacaqlarını itminanlı [inamlı] bir lisanla bəyan
edirlər.

Əlixan Kantemir həzrətləri isə cavab olaraq Cibaliyyə
İttihadı Cümhuriyyəti [Birlişmiş Dağlar Respublikası]
tərəfindən konfrans təbrikə, Dağıstan Qafqaziyanın ayrıl-
ması bir hissəsi olduğunu və dağıstanlıların Cənubi Qafqaziya
ilə daha sibi rəhbərlik arzusunda bulunduqlarını məlum
edirlər.

Sədr Xan Xoyski həzrətləri konfransın programına
keçərək bəyan edirlər ki, konfransın iştigalati [məşğuliyəti]
aşığıdakı qərar üzrə olacaqdır:

1. Dəmiryolu işi;

2. Post-teleqraf işləri;
3. Maliyyə işləri;
4. Gömrük məsələləri;
5. Mal dəyişməsi;
6. Hüdü məsələləri;
7. Qafqaz cümhuriyyətlərinin yek-dəğirini [bir-birini] təs-
diq etmək məsələsi;
8. Qafqaziya cümhuriyyətləri iştigalını müttəfiqin
[birgə] müdafiə etmək məsələsi;
9. Cümhuriyyətlər iştigalı əleyhinə sui-niyyət (terror;
cinayət] və təcavüzlərin önünü almaq məsələsi;
10. Seyfiyyəlik [yaylaqlıq] məsələsi;
11. Qaçqınlar məsələsi;
12. Ədliyyə və hüquq işləri.

Sonra sədr əfəndi bəyan edirlər ki, proqramın 6-cı mə-
dəsi hüdü məsələsinə qəti surətdə həll və fəsl edənə [baş
çatdırana] kimi müvəqqəat olaraq nə yol və nə tariqlə hüdü
məsələsinə həll etmək üçün çərələr aramağa razılıq əmələ
gəlmişdir.

Yuxarıdakı məsələlərə baxmaq üçün altı komissiya təşkil
edilmişdir:

1. Hüdü məsələlərini həll etmək, çarə aramaq komis-
siyası;
2. Dəmiryollar və teleqraf işlərini yoluna qoymaq komis-
siyası;
3. Maliyyə məsələləri komissiyası;
4. Siyasi məsələlər komissiyası;
5. Ədliyyə və hüquq məsələləri komissiyası;
6. Qaçqınlar məsələsi komissiyası.

[Xəlil bəy] Xasməhəmmədovun təklifi ilə köçərilər
məsələsi üçün yeddinci bir komissiya daha əlavə olaraq təşkil
edilir.

Konfransın həyəti-rəəsasına [rəyasət heyətinə] Dağıstan
Cümhuriyyəti tərəfindən Əlixan Kantemir həzrətləri
seçilmişdir.

DAĞIŞTANDA BÖHRAN

Bakıda mövsuq iştixbaratımızla [aldığımız etibarlı xəbər-
lərə] bərabər, bəzi rusca qəzetələrin də yazdıqlarına
nəzərən, bu günlərdə Dağıstanda bir böhranı-ıdarə [idarə
böhranı] vəqə olmuşdur. Zira bu son günlərdə əhalidə
hökumətə qarşı böyük həyəcanlara bəis bir çox ələm
[əlamətlər] görülmüdü. Çünki hökumət [dan] bir tərəfdən
daxili qarğışaqlıqlara əhəmiyyətsizliklə bərabər, xarici
düşmənlərə dəxi təmas və münasibətlə bəlləmək və mil-
ləti iğfal [aldatmaq] ilə övəqəti [vaxtı] keçirməkdən başqa bir
nəticə çıxmayırdı.

Şimdiki idarəyə gəlinə, xəbər aldığımız görə,
müvəqqəat məlum Qarakeki Şeyx Əli Hacınin təhti-
əmmiyyətində [həzarəti əltında] bulunur və həman məşru
[qanun] millət vəkillərinin cəlibi ilə təzi-ıdarəsini bilmüzkəri
[müzakirələr nəticəsində] təyin edəcək və lazım gələndə
və münasibətdə bulunacaqdır. Hər halda, ümüvədamər ki, yeni
bir həyəti-ictimaiyyəti [ictimai həyət] meydana gəlməş olacaq
və mütləqə bütün ciddiyyətlə düşmənlərə qarşı qonacaqdır.
(Var olsun milli hökumət) Məlum Nəcməddindən başqa
Şeyx Uzun Hacı və sairələr də bunlarla müttəhid [birgə] və
bərabərdirlər.

Şu halda etiqadım budur ki, bundan böylə hürriyət
günəşi bir daha tutulmayacaq və hər tərəfdə tənvir
edəcəkdir [parlayacaqdır]. Yalnız bir nöqtə vardır. Kaməli-
iztirabla [böyük iztirabla] ixtar [xəbərdarlıq] edirik ki,
Dağıstan Hökuməti hər daima bugünkü cahangir [imperial-
ist] hökumətlərə ələqədar olduqları kimi, qonşu
hökumətlərə də qəvi [güclük] bir münasibətlə təşriki-
məsəidən [əməkdaşlıq etməkdən] qafil olmasınlar. Çünki
böylə zamanlarda qarədsən hüqə əğrinə əh edəmməz,
xüsusən bugünkü idarəməsi bulunən Azərbaycan türk
hökuməti beş-on sanalığ hökumətlər qədər təməli qur-
muşdurlar. Tərbəviyyə-təmmasini görmüş [tam yetişmiş]
gənc və ziyalılar dəxi bütün ciddiyyətlə millət üçün çəliş-
məqdərdirlər. Zəmin də onlara hər vəch ilə müsəiddir. Söylə
ki, ünsürü [əhalisi] ilə lisanları bir sərkərdələr [başçılar] isə
fikirləri münəvvər, miqdətədir bulunduluqları kimi, olduqca
əhvəli-hazirasına [müəsir şəraitə] görə siyasetə vəqifdirlər.
Sərvətləri, məşallah, var və icabında [yeri gələndə] pəxil də
deyildirlər. Zira, dinimizlə qənimiz bir, həyatımızda günümüz
bir. (Bir oğlu bir.) O halda lazım gəlir zamanımızda ki, hər iki
tərəfdə də birər iştixbarət [xəbərləşmə, rabitə] odaları
həman açsınlar.

Gələlim müməileyhi-zati-möhrtərəm [açıq çəkilən
möhrtərəm şəxs] Şeyx Əli Hacıya. Fəqir bəndləri də eyni
onu görüb və yaxından tanıdığıim üçün bir bu qədər tərc-
ümeyi-halını zikr etməyi əbas görməyirəm. Dağıstanın
bugünkü üləmə və məşayixindən [din alimlərindən və
şeyxlərindən] birincisi] olub, vəqur [və] səmut [vəqur] və
təmkimli, əzdanışandır. Avropallardan ziyadə həyəti-icti-
maidə insan mövqeyi ilə qədrini təqdir edər, mümkün
olduqca qovğa və fitnədən çəkilir, daima səbrlə hərəkət
edər və bugünkü avamaların [xəlqin] etimadına və övhəzid-
zəmanidən [zəmanəsinin yegəna, tayı-bərabəri olmayan
şəxsiyyətidir]. Etiqadım budur ki, məsləki icabatından [tut-
duğu yolun şərtlərindən] olaraq islahatlar arasında qə
tökülməməsi üçün əvvəlcə sosialistlərlə münasibətdə
bulunmaq hesabı ilə [səbəbdən] bolşevikliyə nisbət edir-
lərsə də [bolşevik olduğunu zənn edərlərsə də], bu zat heç
bir məna ilə bolşevik demək nə demək olduğunu da
bilməyir və qəbul etməz də. Bəzən heyran edərək [təəc-
cübənərək] bolşevik nə demək olduğunu xifdən sual və
iştixad etdiklərini də [sorusduqlarını da] görmüşlər. Kəndisi
hər sinifdən müstəqim müşavirlərə iş görmək arzı edər və
bugünkü hərəkətdə də məşhur bolşevik düşməni Hacı
Uzunla bərabərdirlər və proqramları da bundan ibarətdir ki,
son nəfəsinə qədər vətən iştigalini müdafiə edəcəklər-
dirlər. İstər xaricdən bolşevik olsun, istər məşeyki olsun,
demək ki, məşru [qanun] bir haqqaniyyət [haqlıq, ədalət]
dairəsində bulunurlar. O halda cahangir hökumətlər əsgəri
nümayəndəsi bunlara nə kimi müəvənət və iqdəmətdə bulun-
nacaqlarına intizar edəriz [na kimi kömək edəcəyini və hansı
addımları atacağını maraqla gözləyirik].

Dağıstanlı: Racab oğlu Osman Nuri

TƏTİLİ-ÜMUMİ

Tətillə haqqında

Bakı Fəhlə Konfransı Azərbaycan zəhmətkeş
demokratiyasını tətillə dəvət edib haqqətləri örtmək
istəmişdir ki, bu haqqətlər üzərində sinfi mübarizənin son
tədbirləri tətbiq edilmişdir. Mayın 6-da Fəhlə Konfransı
tərəfindən buraxılan dəvətnamədə deyilir ki, tətillə olmalıdır,
çünki neft kənarına qıxdığından iki gündən sonra anbarlar-
dan daşib şəhərin küçələrinə axacaqdır və Azərbaycan
mənatının qiyməti sıfır dərəcəsinə enəcəkdir; hərəhəz təzlik-
lə Haştərxan bolşevikləri ilə siyasi və iqtisadi münasibət
bağlanmasa, minlərcə fəhlələr acından öləcəklərdir. Bu
gürultulu yalanlar ən yüngül bir təpkiyə bəla təhəmmül
etməz [dözməz].

Hər bir zamanda tətilləq ediləcək haqqətlər bunlardır:
Bir neçə gün bundan iləri Dəmiryol və Ticarət, Sənəat
Nəzarətləri, neft mədənciləri nümayəndələri, Azərbaycan
Dəmiryollarının ticarət və xidmətləri nəqəlniki iştirakı ilə
hökumət surası vəqə olmuşdur. Bu şurada Bakı neftinin
kənarına çıxması üçün mümaniətlərin [mənasəllərin] səbəbi
müzakirə edilib aşkar olmuşdur ki, neft mədənciləri firmaları
neftin Bakıdan çıxmasından saqınırlar. Çünki, əvvəla, bazar
qiymətlərindən xəbərdər deyildirlər; ikincisi: göndərilən malın
başına nə gələcəyindən mütmənin [arxayın] deyildirlər;
üçüncüsü: mal mübadiləsi fəvqaladə müşkülətə düçar olur.

Bir üç mümaniət bu tövr rəf edilər [aradan qaldırılar]:
Birinci: Batumda bir ticarət agenti qoymaq ki, bunun da
vəzifəsi malların bazar qiymətləri haqqında Bakı birjasına
xəbər vermək olsun.

İkinci: göndərilən malların vaxtli-vaxtında təhlükəsiz öz
məhəllinə [yerinə] çatmasını təmin etməkdən ötrü bir çox
adamlarla sazış əqd edilsin [imzalsınsın].

Üçüncüsü: surada iştirak edən hökumət üzvləri neft
mədəncilərinin bir tək mal dəyişməsi işində deyil, arzularını
müdafiə etməyə vada versinlər.

Nobel qruppası nümayəndələri rəsmi surətdə xəbər ver-
mişlər ki, yuxarıdakı mümaniətlər rəf edilən kimi [mənasəllər
aradan qaldırılan kimi] onlar Qafqaziya-Zəkəspir-
Çernomorski-Volqa, Cənubi Zəmsarkoy və Zaqafqazski-
Baltiyksi bazarlarına əqd edilən müqavilənamələr şəraiti ilə
nefti yükləyəcəklərdir. Bu şərait mövcubinə [bu şərtlərə
əsasən], bir tək paroxod şirkətləri dəmiryolsuz və neft-
yolsuz Azərbaycanın tələbatına görə üç milyon yarımlı put
gəmi tonnağı neft yükləməsi vəqizər edilməsinə [öhdəlik
götürülməsinə] söz vermişdirlər.

Böyləliklə, rezervlərə cəm edilmiş olan neftlər Bakı
küçələrinə tökülməyib, xaricə və məhəlli bazarə buraxıla-
caqdır. İndilikdə Bakıda olan neft mövcudu Azərbaycan
ticarətinin maddi iflası ilə təhdid edir deyil, biləks [əksinə],
bizim vətənin gələcəyi üçün möhkəm bir özü təşkil edir.
Hələlikdə qiymətsiz görünən pullar az bir zamanda son
qiymətli olaraq dünyə bazarlarında möhkəm bir vəziyyət ala-
caqdır.

Əmələ Klubundan tələq edilən Hacı-Tərxan[la] ələqəni
Azərbaycan demokratiyası əməli bir vəziyyətə salacaqdır.
Nəticə etibarilə Fəhlə Klubunun təklifini böylə formula
etməklər olar:

1) Hacı-Tərxan bolşevizmi pişdarları [başçıları] ilə Bəhri-
Xəzər vasitəsilə ələqəyə girmək ingilisslərlə ələqəməsi kəsər,
Şura Rusiyani dəmir mənqənə arasına salan acılıq əblukası
[blokadası] biza də tətbiq edildir.

2) Acıyın Hacı-Tərxan ki, orada onun putu 1800 manə-
ta, tənbəkinin girvənkəsi 250 manəta, manufaktura və
ayaqqabıdan əbədən məhrum olan Hacı-Tərxan nə vərə
büllər? Bəli, oradan güclü [çox miqdarda] qiymətsiz Kereinski
pulları gələr, onsuz da müşkül vəziyyətdə olan faqir-
fəqəranın arzəğini alıb aparar.

Bolşeviklər bilatərəddüdd [tarəddüdsüz] hal-hazırda
asudalığ içiyədən olan Azərbaycanla qanlı müsədima [toquş-
ma] və siyasetən ixtilaf və küdürət salar. Öylə dəhşətlər salar
ki, onu Bakı proletariyatı görməmiş deyildir. Ağıl və mənti-
qədən kənar və baş tutmamış, bir çoxlarının xoşuna
gəlməyən və əsasən də heç bir şeyi olmayan və təlidən
məşad edər, onsuz da müşkül vəziyyətdə olan faqir-
fəqəranın arzəğini alıb aparar.

Bolşeviklər bilatərəddüdd [tarəddüdsüz] hal-hazırda
asudalığ içiyədən olan Azərbaycanla qanlı müsədima [toquş-
ma] və siyasetən ixtilaf və küdürət salar. Öylə dəhşətlər salar
ki, onu Bakı proletariyatı görməmiş deyildir. Ağıl və mənti-
qədən kənar və baş tutmamış, bir çoxlarının xoşuna
gəlməyən və əsasən də heç bir şeyi olmayan və təlidən
məşad edər, onsuz da müşkül vəziyyətdə olan faqir-
fəqəranın arzəğini alıb aparar.

Bolşeviklərin idraklı hissəsi Azərbaycan[la] neftdən başqa o qədər hər növ zəruri şeylərə dövləti və bə-
rəkətlə və indilikdə olan fəhlələrin iki miqdarnı doyduca
bildiyini bilərək, bolşevik agentlərinin fitnə və fəsad çıxar-
maq niyyətində olduğunu da hiss edərək, tətillə sındırdı.
Bununla aşkar etdi ki, ən yaxın zamanlarədək əhali arasında
edilən olan bolşevik süərləri əsəri-həyatitəsini [hayət
nişanəsini] qeyb etmiş, əhəmiyyəti itirmiş və öylə bimanə
və güllünc bir hala gəlmişdir ki, mərhum Dövlət Dumasında
Purişkeviçlərin həyqırtlarını yad edir.

Alınmış olan ən mövsuq [etibarlı] xəbərlərə nəzərən,
hal-hazırdakı tətillə Moskvaqdan göndərilmiş olan Şura
Hökuməti agentlərinin əli ilə hazı edilmişdir. Bunlara Şura
Hökuməti tərəfindən külli məbləğ verilmişdir, təinkü bu
səyədə Azərbaycanda olan siyasi həyata məns olunar. Bu
da Fəhlə Konfransının külli məbləğ buraxması ilə təsdiq
edilir.

Gəmilər işləyir

Dünəndən etibarən "Demosfen", "Armeniya",
"Əliəkkər", "Vladimir" və "Merkuri" gəmiləri səyərə
başlanmışlardır.

Eməlxatxana

Dəniz mantaqəsi adı ilə məruf [tanınan] hissədəki
eməlxatxanalarda əməllər dünəndən etibarən işə şüru ilə
[işə başlamaqla] tətillə tərk etmişlərdir.

Etirazlar

Tətillə Komitəsi (Staqkom) məlumatının növbəti nöm-
rəsində hökumət məmur və xidmətçilərinin də tətillə iştirak
etməkləri haqqında xəbər nəşr edilmişdir. Hökumət
idarələrinin bilaisitəsinə [İstisnasız olaraq] işlərinə davamı
bə xəbərin əslisiz olduğunu sübut etməklə bərabər, hökumət
xidmətçiləri bilafərq-milliyət [milliyət fərq] olmadan] bu
əşəssiz xəbəri təkzib etməyi lazım bilirlər. Bütün xidmətçilər
gələcəkdə də işlərinə davam edəcəklərini vəd ilə bu kimi
əşəssiz və fitnəli xəbərlər nəşr edən Staqkoma bəyənə-ətiraz
edirlər. Hökumət xidmətçiləri hazırkı tətillə siyasi bir an-
vənə

türə olduğunu gözəlcə düşüdükləri üçün bilafərq-milliyət
bu tətillə ancaq nifrət nəzəri ilə bəxa bilərlər.

İmzalar

* "Mərkəzi Tətillə Komitəsi xəbəri" qəzetəsinin növbəti
nömərəsində denilir ki, Dövlət Qulluqçuları İttifaqı tətillə
etməyə qərar vermişdir. Bu münasibətlə Məsai Nəzarəti
[Əmək Nazirliyi] xidmətçiləri elan edirlər ki, Məsai Nəzarəti
xidmətçiləri bilafərq-milliyət öz xidmətlərində davamla
vəzifələrinə ifa etməkdədirlər.

Dəmiryolunda

Azərbaycan Cümhuriyyətinin Türüq və Məəbir
[Nəqliyyat və Rabitə] naziri [Xudadad bəy] Məlikaslanov
ümum dəmiryol əməllərinə müraciatən məlum etmişlər ki,
bu vaxta qədər əməllərin bütün iqtisadi tələbatını hökumət
qəbul edib onların ehtiyacı rəf etməyə [aradan qaldır-
mağa] çəlişmişdir və bundan sonra dəxi çəlişəcəkdir. Bunu
nəzarə ələraq, bəzi şəxslər tərəfindən elan edilmiş olan tə-
tilə iştirak etməməlidirlər. Hərəhəz əməllər tətillə iştirak
edərlərsə, onlar qulluqdan əzi [kənar] edilib və Azərbaycan
Cümhuriyyəti torpağından ixrac və sürgün ediləcəklərdir.
Əməllərlə tətillə təhrik edənər hərbi məhkəməyə veriləcəklər-
dirlər.

Roxlinin azad edilməsi

Dünən hökumətin binəğüzərliyi [sarəncamı] ilə srağəğün
həbs edilmiş olan məşeykilərin pişrovu [lideri] Roxlin həbs-
dən azad edilmişdir.

Mətbəələrin qapanması

Hökumətin binəğüzərliyinə görə, dünən şəhərdəki
hökumət mətbəələrindən siva [başqa], ümum mətbəələr
qapanıb və möhürlənmişdir. Həmin binəğüzərliq müvəqqəti
özlər bəzi şəxslər tərəfindən hökumət əleyhinə vəraqələr
çap edilməsinə imkan verməmək qəsdii ilə icra edilmişdir.

BAKİ XƏBƏRLƏRİ

Silah tutulması

Dünən qəza Yəvənni portdan altı dənə top, pulemyot və
külli miqdarda fişəng, marmir, barıt və sairə tutulub qalabəyi
[komendant] idarəsinə gətirilmişdir.

Pul tapılıbdr

May ayının 5-də Nikolayevski küçədə Hacı Aslan
Məcidovun "Səms" əşbəzənasında müştərilərdən birisinin
150 manat pulu düşüb qalmışdır. Pul sahibii bulunun nişanını
deyib oradan apara bilər.

Məhkəməyə cəlb

Üçüncü uçastok pristavının müavini Cahangir
Əliməhəmmədov Azərbaycan İstinaf Məhkəməsi müddə-
ümümüsünün [Məhkəmə Palatası prokurorunun] binəğüz-
ərliyi [sarəncamı] ilə xidmətindən sui-istifadə etdiyi üçün
məhkəməyə cəlb edilmişdir.

Dvornik, dəftər və fənlər haqqında

Bakı qalabəyisi tərəfindən edilən binəğüzərliqə görə,
ümum ev sahiblərinə, restorən, məhəmnəxana,

İqtisadiyyat və sosial həyat

Bərpaolunan enerji:
Azərbaycan nümunə göstərir

Artıq 13 ildir ki, Dünya İqtisadi Forumu (WEF) Səməralı Enerji Keçidinin Təşviqi (Fostering Effective Energy Transition) indeksini açıqlayır. Bu indeks 2 komponenti özündə ehtiva edir. Onlar sistem səmərəliliyi və keçid hazırlığıdır.

Sistem səmərəliliyinin balları müvafiq olaraq enerji təhlükəsizliyi, ətraf mühitin davamlılığı və iqtisadi artım indikatorları əsasında hesablanır. Keçid hazırlığı isə mühitin əlverişliliyini, daha dəqiq desək, energetika sisteminin strukturunu, insan kapitalı, innovasiyanı, idarəetmə və institutları, tənzimləmə və investisiyanı qiymətləndirir. Beləliklə, ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında müvafiq olaraq 60 və 40 faiz çəki ilə müəyyən edilir.

Enerji keçidi enerjinin istehsal və istehlakında köklü dəyişiklikləri əhatə edir. Tarix boyu insanlar bir neçə enerji keçidində şahid olmuşlar. Bu keçidlərin arxasında müəyyən enerji mənbələrinin ucuzlaşması və ya bəhələşməsi, yaradılan yeni texnologiyaların bu enerji mənbələrinin istifadəsini asanlaşdırması, enerji mənbələrinin tükenməsi, yaxud hazırda müşahidə etdiyimiz kimi, bəzi enerji mənbələrinin istifadəsinin ətraf mühitin zədələnməsinə səbəb olması kimi məsələlər durmuşdur.

1973-cü ilin neft böhranından sonra "enerji keçidi" termini media və siyasətçilər tərəfindən dilə gətirilmişdir. Sonralar o dönmənin ABŞ Prezidenti Cimmi Karter tərəfindən bu termin populyarlaşdırılmışdır. BMT-nin 1981-də keçirilən "Yeni və bərpaolunan enerji mənbələri" adlı konfransında isə enerji keçidi beynəlxalq səviyyədə müzakirə edilmişdir.

Xəbər verildiyi kimi, Dünya İqtisadi Forumunun hazırladığı 2024-cü ilin Enerji Keçidi İndeksində (Energy Transition Index - ETI) görə, Azər-



baycan 120 ölkə arasında ümumilikdə 60,3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla MDB və qonşu ölkələri geridə qoyub. Qonşu dövlətlərin bu cədvəldə ölkəmizdən geridə qaldığını qeyd etməklə Azərbaycanın əsas hədəf kimi enerji keçidində innovativ yeniliklərə sөykəndiyinin önə çəkildiyini vurğulayır. Məsələn, WEF göstəricilərinə görə, reyting cədvəlində Ermənistan 57,2 balla 79-cu, Gürcüstan 56,3 balla 56-cı, qardaş Türkiyə 55,8 balla 59-cu, İran 49 balla 102-ci yerləri bölüşürlər. Bundan başqa, Azərbaycan Mərkəzi Asiya ölkələrini - Qazaxıstan (98-ci yer, 50,1 bal), Qırğızıstan (80-ci yer, 52,7 bal) və Tacikistan (71-ci yer, 53,6 bal) geridə qoyaraq Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib. Azərbaycanın bu ölkələrlə müqayisədə nisbətən yüksək mövqedə olması daha çox sistem səmərəliliyi hesabınadır.

Ölkəmizin WEF-in reyting cədvəlindəki yeri əsas verir deyək ki, enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə "yaşıl enerji"dən istifadənin genişləndirilməsindən ibarətdir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qıqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qıqavat, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Sadalanan bu resurslardan istifadə ətraf mühitin çirklənməsinin qarşı-

şını alınmasına və önəməli enerji mənbələrindən qənaətlə istifadəyə yol açır.

Azərbaycanın bərpaolunan enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sistemində inteqrasiyası bu reallığın ayrı-ayrı elementləridir. Təsəvvür deyil ki, Prezident İlham Əliyev "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılış mərasimində bu məsələyə toxunaraq demişdir: "Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək-elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üzrə il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialını fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verməmişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç il-

dən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da "yaşıl enerji"yə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür".

Bu gün önəməli tükənən yanacaqdan bərpaolunan enerjiyə keçid təkcə zərurət deyil, həm də qəbulmazdır. İqlim dəyişmələri heç bir ölkəyə seçim imkanı vermir. Ona görə də "yaşıl enerji" istehsalını artırmaqla Azərbaycan təbii qaz sərfiyyatını azaltmağı hədəfləyib. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə olunur, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazanır. Bərpaolunan enerji sektoru, üstəlik, məşğulluğun təminatı baxımından xüsusi önəmiyyət kəsb edir.

Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər karbon emissiyalarını 35 faiz azaltmağı hədəf götürüb. "Yaşıl enerji" ekoloji cəhətdən təmiz olduğu üçün bu, Azərbaycanın Paris Sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək. Və bütün bu göstəricilərdən səmərəli istifadənin nəticəsidir ki, Azərbaycan WEF-in önəməli indeks cədvəlində regionda öncül yeri paylaşır.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

DOST RİM Sinqapurda
3 beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) "World Business Outlook" platforması tərəfindən Sinqapurda təşkil edilən müsabiqədə 3 kateqoriya üzrə birincilik əldə edib.

Mərkəz "Avropanın ən yaxşı rəqəmsal innovasiyalar mərkəzi - 2024", "Avropanın aparıcı sosial texnologiyalar provayderi - 2024" və "Ən etibarlı sosial texnologiya xidmətləri provayderi -2024" kateqoriyalarında qalib olub.

Müsabiqəyə müraciət zamanı DOST RİM-in sosial sahə üzrə rəqəmsal xidmətləri, nailiyyətləri, həmçinin ölkəmizdə sosial sahədə tətbiq olunan proaktiv həllər barədə məlumatlar təqdim edilib.

Müsabiqədə ölkəmizlə yanaşı, Yaponiya, Çin, Malaziya, İtaliya, Almaniya, Səudiyyə Ərəbistanı, Sinqapur və s. kimi digər ölkələrdən 150-ə yaxın nüfuzlu qurum, o cümlədən bir sıra global şirkətlər iştirak edib.

"World Business Outlook" qlobal biznes meyilləri, iqtisadi proqnozlar və bazar gözləntiləri haqqında məlumat verən hesabat və sorğu platformasıdır. Platforma biznes və maliyyə sektorunda müstəsna nailiyyətləri, əhəmiyyətli töhfələrin təamidləməsi üçün illik əsasda müsabiqələr həyata keçirir.

Ötən il Heydər Əliyev Beynəlxalq
Aeroportu ilə tranzit daşınan
sərnışinlərin sayı 373 mini ötüb

2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnışinə xidmət göstərmiş ki, bu da 2023-cü ilə müqayisədə 31 faiz artım deməkdir.

Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, ötən il ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqamətə əhatə edib. Hava limanından sərnışinlərə 18-i aşağı-büdcəli (lowcost) olmaqla, 40 aviasirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.

Beynəlxalq reyslərdə xarici aviasirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnışin daşıyıb. Xüsusilə tranzit daşınan sərnışinlərin sayı 130 faiz artaraq 373,383 nəfərə çatıb.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 faiz çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnışin dövriyyəsi cəmi 4 faiz artaraq 728 min nəfər təşkil edib.

2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub. Belə ki, "Skytrax World Airport Awards" tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb. Bundan başqa, Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.

Əlilliyi olan şəxslər 97 min
reabilitasiya vasitəsilə təmin edilib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ötən il əlilliyi olan şəxsləri 97 min reabilitasiya vasitəsilə təmin edib.

Onlardan 7 mini təkərli oturmaq (o cümlədən 308-i mühərriklili təkərli oturmaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 2,3 mini eşitmə aparatı, 3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmin şəxslərə 3,6 min cüt protez ayaqqabı, 6,6 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub. Ümumilikdə son bir ildə 12,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Naxçıvanda aktiv vergi
ödəyicilərinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 21 778 nəfərə çatıb. Bu barədə "Trend" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatla görə, bu göstərici illik müqayisədə 40,5 faiz çoxdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2025-ci il tarixinə aktiv ƏDV ödəyicilərinin sayı isə 28 faiz artaraq 548 nəfərə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 13,1 faiz artaraq 6 025 təşkil edib.

Gəmilər satışa çıxarılır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan su nəqliyyat vasitələri təkrar satışa çıxarılır.

"Trend"-in məlumatına görə, siyahıda 35 ədəd müxtəlif su nəqliyyat vasitəsi yer alıb. Satışa çıxarılan su nəqliyyat vasitələrindən ən köhnə olanı buraxılış il 1984, ən yenisinin isə 2011-dir. Onların start qiyməti isə istehsal ilindən asılı olaraq 2850 manatdan 2185 000 manatadək, ödəniləcək 10 faiz behin həcmi isə 285 manatdan 285 min manatadək dəyişir.

Dünya birjalarında neft bahalaşdı

Londonun ICE ("Inter-Continental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,43 dollar artaraq 81,19 dollar olub.

AZƏRTAC xəbər verir ki, Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,49 dollar artaraq 78,06 dollar təşkil edib.

Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin ərazisinin 10 faizdən çoxu xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Yeni milli parkların yaradılması, mövcud olanların genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Məlum olduğu kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevə tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında "Zaqatala-Balakən bioloji rezervatı"nın və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihə icra olunmaqdadır. Eləcə də İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni milli parkın yaradılması üçün işlər görülür. Bundan əlavə, Acınohur çölündə milli parkın yaradılması da planlaşdırılır.

Zaqatala və Balakən ərazisində ilk dəfə olaraq yaradılacaq biosfer rezervatı (qoruğu) bu bölgələrin sosial-iqtisadi inkişafına sanballı dəstək verəcək. Hazırda layihə istiqamətində işlər davam etdirilir. Bu həm qoruq, həm də milli parkın xüsusiyyətlərini özündə birləşdirən bir məkan olacaq. Bu ərazilərin milli park kimi xüsusi mühafizə rejimi mövcuddur, yəni burada nadir və nəslə kəsilməkdə olan bitki və heyvan növləri qorunacaq. Məkan turistlər üçün açıq olacaq, ekoloji turizm üçün hər cür şərait yaradılacaq. Qoruqdan fərqli olaraq, burada istehsalat zonası da fəaliyyət göstərəcək. Belə ki, sözügedən zonada orqanik məhsulların istehsalı nəzərdə tutulub.

Xatırladaq ki, Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən



qədim qoruqlarındandır, 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaqlarında yaradılıb. Onun yaradılmasında başlıca məqsəd meşələrin övəzənməz su və torpaq-qoruyucu xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat alomini mühafizə etmək olub. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlər fıstıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçörpək, qarmaqvari şam və s.-dir.

İki yeni milli parkın yaradılmasının yaxın vaxtda yekunlaşacağı gözlənilir. Onlardan biri İlisu Dövlət

Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər başa çatmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı da işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək.

Xatırladaq ki, bazasında İlisu Milli Parkı yaradılan İlisu Dövlət Təbiət Qoruğu 42 ildir fəaliyyət göstərir. Bu qoruq Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıl qoruqlarının arasında 700-2100 metr hündürlükdə yerləşir. 2003-cü ildə Nazirlər Kabinetinin qərarı ilə ərazisi genişləndirilib.

Qoruğun təşkil edilməsində məqsəd nadir və məhv olmaq təhlükəsi

qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.

Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilə bağlıdır. Həmin kəndin adı isə onun yaxınlığındakı kükkürlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq "iyli su" mənäsindən yaranıb.

İlisu qoruğunda endemik, nadir və nəslə kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şorq fıstığı, Qafqaz vələsi, Şorq paldı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalmış, topulqa, yabani giləs, zoğal, moruq və digər bitkilər yayılıb. Giləmeyvəli qarçöhrə və Radde ağcaqayını Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.

Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli, 12 növ sürünənlər yaşayır. Quşların isə 11 dəstəyə aid olan 90-a qədər növü yayılıb. Onların təxminən 60-i sərçəkimilər dəstəsinə aiddir. Qoruğun aşağı sərhədindən Kürmükçay axır.

Ölkəmizdə ekologiyannın qorunması prioritet məsələlərdəndir. Oduq ki, təbiətin bizə bəxş etdiyi gözəllikləri və sərvəti mühafizə etmək, bio-müxtəlifliyi zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Başlıca məqsədlərdən biri həm də gələcək nəsillərə bu gözəlliklərlə yanaşı, sağlam ekoloji mühit bəxş etməkdir.

Flora SADIQLI,
"Azərbaycan"



Pakistan-Azərbaycan əlaqələri qardaşlıq münasibətlərinin əsl nümunəsidir

"Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Qlobal ittifaqların dəyişdiyi bir zamanda qarşılıqlı hörmət, ortaq dəyərlər və səmimi yoldaşlıq əsasında qurulan münasibətlər zamanın sınağında uğurla keçir. Bu münasibətlər içərisində Pakistan və Azərbaycan arasında əlaqələr qardaşlıq münasibətlərinin əsl nümunəsidir. Tarixi, mədəni və ortaq arzulara əsaslanan bu əlaqə Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin son müsahibəsi Azərbaycanın nailiyyətlərini, ambisiyalarını və gələcəkdə bu unikal tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Pakistan üçün əhəmiyyətli dərsləri əks etdirir".



teqdim edir və öz inkişaf məqsədlərini həyata keçirməkdə ona ilham mənbəyi olur. İki ölkə arasında əməkdaşlığın perspektivləri genişdir. Enerji və ticarətin şaxələndirilməsi sahəsində əməkdaşlıq nəzərə alınaraq dərəcəli inkişaf edə bilər. Bundan əlavə, turizm, kənd təsərrüfatı və texnologiya sahələrində də tərəfdaşlıq imkanları artırılmalıdır. Məsələn, birbaşa hava əlaqələrinin yaradılması hər iki ölkə arasında ticarət, turizm və mədəni mübadilələri əhəmiyyətli dərəcədə artırar. Bərpaolunan enerji, sünü intellekt və infrastruktur sahələrində birgə investisiyaların cəlb edilməsi Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirir. Həmçinin bu sahələrdə tərəfdaşlıq, hər iki ölkənin dayanıqlı inkişaf məqsədlərinə çatmasına kömək edir. İki ölkə həmçinin global miqyasda iqlim dəyişikliyi, terrorizm və iqtisadi bərabərsizlik kimi ümumi çağırışlara qarşı mübarizə aparmaq üçün birlikdə əməkdaşlıq edə bilər.

"Azərbaycanın və Pakistanın beynəlxalq arenada güclü mövqeyə sahib olmaları, onların global məsələlərə yanaşmalarında eyni prinsipləri əsas alması imkan verir. Bu yanaşmalar, hər iki ölkənin dünya üzrə siyasi təsirini artırır və global tərəfdaşlıqların qurulmasına şərait yaradır. Pakistan və Azərbaycan arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi, regional və global miqyasda qarşılıqlı fayda gətirəcək və hər iki xalqın rifahını yüksəldəcək", - deyir Q.Nəvvab əlavə edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Pakistan Gənclər Hərəkatının lideri (QHT forumu) Qeysər Nəvvab söyləyib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanı tərəqçi yoldaşlıq güclü irəliləyiş əldə edən bir ölkəyə çevirməkdə böyük rol oynayıb. Onun rəhbərliyi əməkdaşlıq təşəbbüslərini gücləndirmək və etimada əsaslanan münasibətlər qurmaq öhdəliyinə söykənir. İllər ərzində Azərbaycan Pakistanı ardıcıl və davamlı dəstək göstərmişdir. Pakistan da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ münaqişəsində onun haqlı mövqeyini dəstəkləyib. Bu qarşılıqlı dəstək, sadəcə, diplomatik jest deyil, prinsiplərə və ortaq dəyərlərə əsaslanan dərin bağların göstəricisidir.

Qeysər Nəvvab qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və səmərəli tərəfdaşlıqlar yaratmaq istiqamətində atdığı addımlar geniş şəkildə vurğulanır. Bu strategiya Pakistanın iqtisadi dirçəlişə və enerji sahəsində etibarlı tərəfdaş tapmağa yönəlmiş məqsədləri ilə üst-üstə düşür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan regional enerji mərkəzi kimi mühüm rol oynayır. "Cənub qaz dəhlizi" layihəsi regional enerji əlaqələrinin modelidir və Pakistan enerji təchizatında kömək edə bilər. Bundan əlavə, ticarət və logistika sahəsində əməkdaşlıq üçün də geniş imkanlar var. Azərbaycanın Avropa və Asiya arasında strateji mövqeyi Pakistan-Çin iqtisadi dəhlizi layihəsi çərçivəsində Pa-

kistanın hədəflərinə uyğundur. Birlikdə hər iki ölkə güclü ticarət şəbəkələri qura-raq regional əlaqələrin genişləndirə və iqtisadi imkanlar açar.

Pakistan və Azərbaycan arasındakı əlaqələrin mərkəzində mədəni və təhsil mübadiləsinin dayandığını deyən Pakistan Gənclər Hərəkatının lideri deyir: "Hər iki ölkənin zəngin tarixi və mədəni irsi əməkdaşlıq üçün çoxsaylı imkanlar yaradır. Prezident İlham Əliyevin mədəni irsin qorunmasına və təhsilə verdiyi önəm xalqları bir-birinə yaxınlaşdırmaq üçün mühüm vasitədir. Birgə festivallar, sərğilər və incəsənət mübadiləsi kimi mədəni diplomatiya iki ölkə arasındakı oxşarlıqları vurğulayır və daha dərin bağlar yaradır. Həmçinin ortaq dini dəyərlər bu əlaqələri daha da möhkəmləndirir. İslam kimliyini vurğulayan hər iki ölkə tolerantlıq və dinc-yanaşı yaşama prinsiplərini təbliğ edir. Təhsil sahəsində əməkdaşlıq da münasibətlərin güclənməsinə töhfə verir. Azərbaycan universitetləri tədqiqat və innovasiya sahələrində əhəmiyyətli uğurlar əldə edərək Pakistan tələbələrini üçün geniş akademik imkanlar təqdim edir. Bu mübadilə proqramları yalnız təhsil tərəqqisi ilə məhdudlaşmır, həm də iki ölkənin gəncləri arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərini inkişaf etdirir".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji və texnologiyaya investisiya kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olub. Bu uğurlar Pakistan üçün dəyərli dərslər

Hava şəraiti dəyişkən buludlu olacaq

Milli Hidrometeorologiya Xidməti yanvarın 14-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, aralıq tutulacağı gözlənilir. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə aralıq güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşamı doğru bəzi şorq rayonlarında aralıq yağintılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə aralıq duman olacaq. Qərb küləyi bəzi yerlərdə aralıq güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şorq rayonlarında əsasən yağmursuz hava gözlənilir. Aralıq duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 6-11° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir,



peraturu gecə 1-6° şaxta, bəzi yerlərdə 1°-dək isti, gündüz 2-7° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Aralıq duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin səhər bəzi şorq rayonlarında, axşam isə əksər rayonlarda aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Aralıq duman olacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saath, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava gözlənilir. Aralıq duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin axşam bəzi yerlərdə aralıq yağintılı olacağı gözlənilir. Aralıq duman olacaq. Şimal-şorq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-4° isti, gündüz 5-8° isti olacaq.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Görmə məhdudluğu olan uşaqların bayram sevinci



Sumqayıtda yaşayan görmə məhdudluğu olan və əlilliyi müəyyən edilmiş 18 yaşnadək uşaqlar üçün yanvarın 13-də şənlik təşkil edildi.

Bayram tədbiri Qayıya Ehtiyacı olan Şəxslər Sosial Dəstək İctimai Birliyi (QEOŞSD) və "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyi ilə birgə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişilə "Xüsusi qayıya ehtiyacı olan ailələrin uşaqları üçün (18 yaşnadək əlilliyi müəyyən edilmiş) Yeni il şənliyinin təşkili" layihəsi çərçivəsində həyata keçirilib.

Bayram şənliyində görmə məhdudluğu olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Şənlik Sumqayıt bölgəsində gələn ailələr üçün xüsusi olaraq təşkil edildi. Belə uşaqlar üçün hər bir tədbir fərdi ehtiyacılara uyğun hazırlanıb və onlara tam müvafiq şərait yaradılıb.

Tədbirin yadda qalanlarından biri də müxtəlif nağil personajlarının təqdim etdiyi şou proqramı olub. Uşaqlar sevdikləri nağil qəhrəmanları

nın canlı çıxışlarını izləyərək Yeni il ruhunu daha dərinləndirən hissə ediblər.

Nağil qəhrəmanları öz şən və rəngarəng çıxışları ilə uşaqların əhvali-ruhiyyəsinə yüksəldiblər. Həmin nağil qəhrəmanları şənlikdə xüsusi oynular və yarışlar da təşkil ediblər. Uşaqlar həm ayaqları, həm də oyun və yarışlarda fəal iştirak ediblər.

Tədbirdə tanınmış müğənilər və musiqiçilər öz çıxışları ilə görmə məhdudluğu olan uşaqları və onların ailələrini daha da şənəndiriblər. Musiqiçilər uşaqlara xüsusi olaraq müəssər formada toq-

dim etdikləri musiqi nömrələri ilə bayram ovqatını gücləndirib və tədbir iştirakçılarına əsl musiqi zövqü yaşadıqları.

Şənlikdə hər bir uşaq üçün xüsusi hədiyyələr təqdim edilib, onlara müxtəlif təhsil və inkişafedirici materiallar, eləcə də öyləncəli oyuncaq və texnoloji cihazlar verilib.

Bildirilib ki, bu cür layihələr və tədbirlər cəmiyyətin hər bir üzvünün bərabər imkanlara sahib olması və xüsusi ehtiyacı olan uşaqların həyatlarını zənginləşdirmək məqsədi daşıyır.

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri Fəridin Hacıyev Azərbaycanın Əməkdar memarı, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Müsədin Namazova anası

ŞİKARƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektiv komissiyasının

şöbə müdiri Mübariz Məmmədliyə atası

MALİK MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86,	informasiya şöbəsi
	434-63-30, 539-72-39	- 539-63-82, 432-37-68
Məsəl kitab	- 539-43-23,	Humanitar siyasət şöbəsi
Məsəl kitab müavinləri	- 539-44-91,	- 538-56-60, 434-55-58
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	İctimai əlaqələr şöbəsi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	- 539-49-20, 538-31-11,
		Kompüter mərkəzi
		- 538-20-87,
		Mühəssisatlıq
		- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbaijan-news.az
azreklam@mail.ru

www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3111 Sifariş 82

Qiyməti 60 qəpik